

"Tərtər işi"na görə habs edilənlərlə bağlı yeni xəbar

SİZİN ÜÇÜN QƏZET

Hürriyyat

Nº29 (3227) 30 Avqust / 2022-ci il

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik

ANA XƏBƏR



Şoyqu Putinin
gözündən
düşüb - Britaniya
kaşfiyyatı

Əli Həsənovun qaynı Qarabağ qazisini ölüm haddinə çatdırıb



Mürsəl Cabbarov: "Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıllı Vəliyev Daxili İşlər Nazirliyi və digər qurumlardakı əlaqələrindən istifadə edərək, oğlumun azadlığa çıxmاسını əngəlləyir"



13

Diaspor

"Türkman demək elə Azərbaycan türkü deməkdir"

Faruk Faik Köprülü: "Həm türkmanlar, həm də Azərbaycan türkləri eyni soydandırlar və bir bulaqdan su içmişlər"




12

Təhlil

Ermanistan Kremlin ilə Gürcüstana gizli hücum taktikası tətbiq edir

Rəsmi İrəvan özünü Türkiyə ilə Azərbaycanın perspektiv asılılığından, məantiqlə də siyasi asılılıqlardan sigortalanmaq istəyir



8-9

Cəmiyyət

"Gəncə-Daşkəsan Regional Təhsil idarəsinin müdürü Anar Qədiməliyev cinayat amallarına göz yumur"

İlham Həsənov: "O, Gəncə şəhərində iki peşkar məktəb direktoru Mətanət Qarayevanı və Knyaz Suleymanovu şantaj edərək vəzifə səlahiyyətlərini aşıl onları özlərini öldürmək dərəcəsinə çatdırılmışdır"

Əməkdar müəllim, 1995-ci ildən YAP-in üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, "Qızıl Qələm" mükafatı laureati, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birləşinin üzvü İlham Musa oğlu Həsənov Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Müraciət ünvanlayıb..."

Aktual

Heç yerdə islamayan şəxsa ölandan sonra dəfn pulu verilməlidir?

Bəhruz Bayramov: "Qanuna uyğun olaraq, hər bir vətəndaşa dünyasını dəyişdikdən sonra ölüm pulu verilməlidir"

"Hürriyyət"in redaksiyasına müraciət edən vətəndaş bildirir ki, yaxın qohumu 60 yaşında dünyasını dəyişib. Ailəsi dəfn pulu üçün dövlət orqanına müraciət edib. Lakin dövlət orqanından imtiyənə cavabı gəlib. Səbəb isə heç yerdə islaməməsi və pensiya almaması olub. Məsələylə bağlı hüquqsunas Bəhruz Bayramovla əlaqə saxladıq. O, "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, qanuna uyğun olaraq, hər bir vətəndaşa dünyasını dəyişdikdən sonra ölüm pulu verilməlidir..."

6

GÜNÜN NƏBZİ

Prizma

Əflatun Amaşov
istefası ilə
bağlı yayılan
xəbərdən danışdı



"Hər şey qurultayda müəyyən olunacaq, namizədliyimi verib-verməyəcəyimi dəqiqləşdirməmişəm"

3

Aktual

Abid Qafarovun qanunsuz
habsində əlil-veteran qurumlarının
və Nizami RİH-in rolu

İttihad tərafı və məhkəmə "müti" sözünün təhqir olmasına sübut etməyə borcludur

6

Siyaset

"Putin Rusiya xüsusi xidmət orqanları tərəfindən aradan götürüla bilər"

İvan Stupak: "Vəziyyət generallar üçün kritik olanda, ola bilsin ki, belə bir qərar qəbul etsinlər"

7

Layihə

Yeniyetmə və gənclər arasında intihar halları niyə artıb?

Paşa Yaqub: "Uşaqlarda, yeniyetmələrdə həddindən artıq yorğunluq, ağrılıq, özünə qapanma, qorxu, əsəbilik, ağrılar varsa mütləq mütəxəssisə müraciət etmək lazımdır"

10

Problem

Suraxanı Rayon Məhkəməsindən qeyri-qanuni qərar...

"Yelo Bank"a (keçmiş "Nikoil Bank") borcunu ödəyən vətəndaşın mənzili əlindən alındı

11

"Samsung" gizli ekranı olan smartfon hazırladı



"Samsung" şirkəti arxa tərəfində gizli ekranı olan telefon icad edib. Lent.az xəbər verir ki, bu barədə "SamMobile" məlumat yayıb.

Bildirildiyinə görə, smartfon iki ekranı malikdir - köməkçi display arxa paneldə yerləşir və qoruyucu şüşə ilə örtülüb. Körporasiya mühəndisleri qeyd ediblər ki, köməkçi ekran müxtəlif arayış məlumatlarını göstərmək üçün istifadə edilə bilər.

Media müəllifləri Koreya şirkətinin yeni telefonunu 2020-ci ildə ZTE tərəfindən buraxılan Nubia X ilə müqayisə ediblər. Konsept qurğusunun arxa tərəfində şəffaflıq səviyyəsini tənzimləmək mümkün olan şüşə ilə örtülmüş köməkçi ekran olub. Bu halda ekran söndürülə və gizlənə bilər.

Bildiriblər ki, "Samsung" növbəti flagman smartfonunda 200 megapiksellik kamera quraşdırmağı planlaşdırır. Çox güman ki, 2023-cü ilin əvvəlində buraxılmasının gözlənilen Galaxy S23 Ultra belə kamera alacaq.

Əyləncə sehifəsi

Alla Puqaçova Rusiyaya qayıtdı

Rusyanın Ukraynaya hücumundan sonra ölkəsinə tərk edən SSRİ Xalq artisti Alla Puqaçova vətəninə qayıdır.

Sənətçi işlərini həll etmək üçün Moskvaya gəldiyini bildirib. Sosial şəbəkə istifadəçiləri müğənninin qayıtmasının



səbəbinə övladlarının yeni tədris ilinə başlayacağı ilə əlaqələndirirlər.

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusyanın Ukraynaya hücumundan sonra İsrailə köçmüdü.

Gəlinə elə hədiyyə göndərdilər ki, bəy görüb özündən çıxdı

İngiltərədə toy zamanı qalmaqla baş verib. "Hüriyyət" metbuat.az-a istinadən xəbər verir ki, toyə göndərilən tortun üzərindəki exlaqsız fotolar qonaqların etirazına səbəb olub. Qonaqların bəziləri bunu hörmətsizlik kimi qəbul edərək, toydan gedib.



Məlumata görə, tortu toyə gəlinin oğlan dostları göndərib. Lakin bəziləri isə iddia edib ki, tortu gəlin və bəy özü sifariş edib.

Bəy və gəlin hadisə barədə açıqlama vermeyib. Bəzi qonaqların toyu tərk etməsinə baxmayaraq, şənlik davam edib.



Nazərinin 10 yaşlı oğlu qayda pozdu

Müğənni Nazərin paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, sənətçi 10 yaşlı oğlu Orxanın videosunu Instagramda yayılmışdır. Görüntüdə uşaqın kvadro-sikl sürməsi eks olunub.

Orxan minik vasitəsini Bakı kəndlərində məhəllələrdə idare edib.

Qeyd edək ki, 10 yaşlı uşaqın sükan arxasında olması qanun pozuntusudur. Bir müddət əvvəl idmançı Kamil Zeynalli da bənzər hadisə ilə gündəmə gəlmüşdi. O, 10 yaşlı qızı Sahiləyə maşın sürdürümuş, həmin görüntüləri yayımladı.

Məşhur aktyor corablarına görə tənqid olundu

Məşhur "Dəmir adam" ekran işinin ulduzu Robert Dauni corablarına görə tənqid atəşinə tuş gəlib. Aktyorun tviter fan sehifəsində Saint-Tropezde ailəvi istirahətindən olan fotosunu dərc edilib.

Şəkillərdə onun üzərində "Rusiya" yazılışı eks olunan "Adidas" corabları istifadəçilərin diqqətini çəkib. Bu dizayn isə 2017-ci ilə aiddir. İzleyicilər bununla Robertin Rusiyaya siyasi dəstəyini ifadə etdiyini düşünürlər. Aktyor hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.



Məşhur model izləyicilərini belə güldürdü

Dünya şöhrətli supermodel İrina Şeykin paylaşduğu fotolar pərəstişkarlarını güldürüb. Lent.az xəbər verir ki, o, "Instagram" hesabında maraqlı fotoslar paylaşır.



Rusiyalı modelin mavi çiçəklə və qara, uzun ətek geyindiyi çimərlik palterində çəkdiridi müxtəlif pozalarında şəkillərində donuzların da yer alması izleyicilərinin müzakirəsinə səbəb olub.

Qeyd edək ki, 394 min bəyənmə toplayan paylaşımı izləyicilər "gözəl İra", "güləmləi olan İra deyil", "yanındaki keçmiş sevgilisi imiş" və s. kimi bir çox şərh də yazıblar.

Təsisçi:
Sərdar Cəlaloğlu

Baş redaktor:
Vüqar Məmmədov
Tel: 070 333 22 85
012 496 98 93
E-mail: vuqar-mt@mail.ru

Dizayner:
Seymur Həsənov

"Hüriyyət" qəzeti internet unvanı:
Hüriyyət.az
E-mail: huriyyet@mail.ru
Tiraj: 2500

Redaksiyanın ünvanı:
AZ 1008, Bakı, akademik Ələşref Əlizadə küçəsi, 31
Telefonlar: 496-10-72; 496-08-35

Lisenziyanın qeydiyyat nömrəsi: V 165
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Redaksiyanın kompüter mərkəzində
yığılıb səhifələnir və "Futbol+ servis"
mətbəəsində çap edilib.

HR Bu işaret altında dərc olunan yazılar reklam xarakterlidir.
Qəzet 1991-ci ildən çıxır.

Bərdədə 6 yaşlı uşaq qəfətən öldü



Bərdədə 6 yaşlı uşaq qəfətən ölüb. Report xəber verir ki, hadisə avqustun 28-də rayonunun Mollaəhmədli kəndində qeyd olunub.

Belə ki, rayon sakini, 2016-ci il təvəllüdü Allahverdi Seymur oğlu

Səfərov yaşadığı evdə qəfətən həli pisləşərək ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorlığında araşdırma aparılır.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. "Hürriyyət" xəber verir ki, hazırda "Brent" markalı neftin bir barreli 101,85 dollar, yüngül neftin bir barreli isə 94,15 dollar təşkil edib.

Universitetlərə ixtisas seçimi başa çatdı



Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb.

Seçimlərə bağlı erzələrin yekun sayı 66 744 təşkil edib. I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi erzəsi qeydə alınıb.

XİN-ə yeni mətbuat katibi təyin edildi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub. XİN-in mətbuat katibi vəzifəsi Axyan Hacizadəyə həvalə edilib.

XİN-in yeni sözçüsü bundan önce Azərbaycan Respublikasının ABS-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Kondisioner insanlar üçün təhlükə yaratdı, FHN həll etdi

Fövgələdə Hallar Nazirliyinin "112" qaynar telefon xəttine Abşeron rayonu, Xirdalan şəhəri ərazisində yerləşən "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərrikinin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətmə riskini yüksək olduğu müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

Bu barədə FHN-dən bildirilib.

Daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərək onbirmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qalması və hər an qırılaraq etrafındaki insanlar üçün təhlükə törətmə riskini yüksək olduğu müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

ELAN

Bakı Şəhər icra Hakimiyyətinin 25.12.2006-ci il tarixli 382 sayılı sərəncamı ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 37356 sayılı müqavilə əsasında Allahverdiyev Fərman Mehrac oğluna Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində ayrılan 1058 ən nömrəli 0,12 ha bağ sahəsinin sənədləri itdiyi üçün etibarsız sayılır.

* * *

Bakı Şəhər icra Hakimiyyətinin 20.09.2006-ci il tarixli 274 sayılı sərəncamı ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 38606 sayılı müqavilə əsasında Allahverdiyev Fərman Mehrac oğluna Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində ayrılan 1102 ən nömrəli 0,12 ha bağ sahəsinin sənədləri itdiyi üçün etibarsız sayılır.

Zakir Həsənov Türkiyəyə gedir



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgəzar səfər edəcək.

"Hürriyyət" xəber verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İranla sərhadda gərginlik: atəş açıldı

Avqust ayının 27-de saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İrandan Azərbaycan istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə edilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumatə görə, sərhəd naryadı tərəfindən "Dayan" komandasının ve-

rilməsinə və havaya xəbərdarlıq ateşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayıaraq hava şəraitinin qarənlik olması və relyefin mürekkebliyindən istifadə edərək geriye İran ərazisine qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamının içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürürlüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Şoqqu Putinin gözündə düşüb - Britaniya kaşfiyyatı



Rusiya müdafiə naziri Sergey Şoqqu döyüş meydanında uğur qazana bilmədiyi üçün Prezident Vladimir Putinin gözündə düşüb.

Axar.az xəber verir ki, bu barədə Britaniya kaşfiyyatı məlumat yayıb.

"Rusyanın Ukraynaya qarşı müharibədə üzləşdiyi problemlərə görə Şoqqu rəhbərlikdən əzaqlaşdırılıb. Müharibənin gedisi barədə isə Putinə birbaşa əməliyyat komandirləri məlumat verir. Rus zabitləri və əsgərləri Şoqunu səmərəsiz və qeyri-müəyyən rəhbərliyinə görə müntəzəm olaraq ələ salırlar", - məlumatda deyilib.

Rusiya bunu etsə, Avropaya ölümçül zərbə olacaq!



Rusiya "Şimal axını" boru kəməri ilə qaz axınıni həmşəlik kəssə, Avropa ölümçül zərbə vuraçaq. Axar.az xəber verir ki, bu barədə "Deyli Ekspres" in analitiki Tibo Spirle deyib.

"Rusyanın daha əvvəl elan etdiyi qaz kəmərinin avqustun 31-dən sentyabrın 2-dək dayandırılmasının davam edəcəyindən və bunun Avropa üçün ölümçül zərbə olacağından ehtiyat etmək lazımdır. Enerji təhlükəsizliyi üzrə ekspert Valeri Coudanın dediyi ki, "Şimal axını 1"-in tamamilə bağlanması 2023-cü ilin yanvar ayında əvvəline qədər AB-də qaz ehtiyatlarının tükənməsinə səbəb olabilir. AB Rusyanın yanacaq tədarükündəki payını azaldıb, lakin təşkilat hələ de Rusiya enerjisindən asılıdır", - o bildirib.

Paytaxtda maşın aşdı: Ölən var

Avqustun 28-i saat 06:50-də Bakı-Qazax-Gürcüstan yolunun rayonun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Alqış Vaqif oğlu Əmanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil yoldan çıxaraq aşıb.

Neticədə avtomobildə olan sənəsin, 1961-ci il təvəllüdü Mələk Gülhəsən qızı Vəliyeva (sürüşünün anası) ölüb, digər sənəsin - 1958-ci il təvəllüdü Mərifət Gülhəsən qızı Süleymanova (xalası) müxtəlif dərəcəli bədən xəsaretləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



Hərbçilərimiz "Vostok-2022" təlimlərinə qatılacaq

Azərbaycan hərbçiləri Rusiyada keçirilecek "Vostok-2022" təlimlərini müşahidə edəcəklər.

Məlumat: Rusyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, "Vostok-2022" təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək.

Təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərqi Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək. Təlimlərlə silahlı qüvvələrindən Şərqi Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə organları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin qüvvələrinin bir hissəsi, uzaq mənzilli və hərbi nəqliyyat aviasiyasına calb olunacaq.

Bundan əlavə, manevlərde KTMT, ŞOT və digər tərefdaş dövlətlərin operativ komanda-nezareti qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistən, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Mongolustan, Nikaraqua, Suriya və Tacikistandır. "Vostok-2022"-de beş mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmiler iştirak edəcək.

Abel Məhərrəmov siçan-pişik oynamasıyla məharatla bacarır

Ona söz verdim günə göydən kaş qara daş yağıydı



Eldar Sabiroğlu,
keçmiş millet vəkili

Dögrudan qəribə bir dünyada, möcüzələrlə dolu bir məmləkətdə yaşayırıq. Bəzən elə şey-şüyülər rastlaşırıq ki, adamı ixtiyarsız heyrət bürüyür. Sözün esl mənasında acı bir heyrət!!! BDU-nun hazırlı rektoru ilə keçmiş rektoru Abel Məhərrəmov arasında gedən siçan-pişik mübarizəsində olduğu kimi... Abeli qıpidan qovular, pəncərəye qaçıf, pəncərəni üzünə bağlayanda bacaya cumur...

Ey Abel, günahkar özünsən, vaxtında başına gələnləri az-maz götür-

qoy etsəydi indi yaman günləre qalmazdım. Sən isə neyəldin, küreyini Ramiz Mehdiyevin kürəyinə dayadın və ele bildin ki, dünya artıq sənindir. Ən böyük sehvə yol verdiyin ana ele bu zaman da imzani qoysun. O güclənmişdi, buna görəmə getdin bu yola! Yoxsa başqa bir şeylər çəkdi səni o səmtə?! Bunlar sənin hələki üstü açılmayan sırlarıdır... Ancaq Abel Məhərrəmov barədə cəmiyyətin bilmədiyi bir həqiqəti söyləmək istərdim. Sual oluna bilər. Nədən keçmiş rektorun özüne böyük ağsaqqal sandığı Ramiz Mehdiyevin adını çəkdim? Abelin rektor təyinatını vaxtında istəməyənlərdən biri kimi indi ona təsəvvür edə bilməyəcək bağlılıq nümayiş etdirməsi təəccüb doğurur. Zamanında Abel Məhərrəmovun təyinatı prosesində neinki iştirakçı, əksinə onun xahişi ilə bu işə təkan verənlərdən birisi olmuşdur.

Günlerin birində yolum düşmüşdü universitetə. Karidorda Abel Məhərrəmov yaxınlaşış salam verdi və məni bir stəkan çayını içmək üçün kabinetə davət etdi. Getdik. Kimya fakültəsinin dekanı idi. Hüquq fakültəsinin profesori, dostum Məhəmməd müəllim də bizimlə bərabər idi. Nəhayət, uzun söz-söhbətdən sonra üreyən açı və rektor olmaq arzusunu bildirərək məndən kömək istədi... Dedim ki, axı bu, mənlik məsələ deyil. Bilirəm dedi, siz-

çox təcəubləndirdi və həmən gündən də onuna bütün əlaqəni kəsdim: "Hə, Sabiroğlu, bu məsələdə sənin də müəyyən rolun oldu". Ondan isə səmimi təşəkkür gözləyirdim. Sonralar Yusif Hüməbtovu da Ramiz Mehdiyevə satdığı barədə xəbərlər dolaşmağa başladı. O, siçan-pişik oynaması baxələ məhərətlə bacarır.



Polisdən Sabuncuda əməliyyat: 43 nəfər saxlanıldı



Sabunçu Rayon Polis İdarəsinin va 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumatlar əsasında ötən gün Ramana qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəller məhkum olmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtlüf növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin Ramana qəsəbəsində satışını təşkil ediblər.

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölüməsinin

əməkdaşlarının ötən gün Maşağa qəsəbəsində həyata keçirdikləri əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəller məhkum edilmiş Rasim Əliyev de tutulub. Onun həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək satmaq məqsədi ilə yetişdirdiyi 16 ədəd çəkisi 3 kilogram olan çətənə kolu və 311 qram qurudulmuş marixuana aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsi, ələcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən avqust ayı ərzində rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan şəxslərdən əməliyyikdə 2 kilogram heroin, marixuana, ti-


Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtlüf növ narkotik maddə aşkar edilib



yək və psixotrop maddə olan metamfetamin, ələcə də 142 ədəd çəkisi 15 kilogram olan çətənə kolları aşkar olunub. Aşkar edilen faktlərlə bağlı İdarənin istintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 10-u barəsində məhkəmə tərəfindən həbs, 23-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkən tədbiri seçilib.

"Saxlanılanların cinayət əlaqlarının müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Əflatun Amaşov istefası ilə bağlı yayılan xəbərdə danışdı



"Hər şey qurultayda müəyyən olunacaq, namizədliyimi verib-verməyəcəyimi dəqiqləşdirməmişəm"

"Mən təşkilatdan, Mətbuat Şurasından, sədrlikdən getməmişəm. Bu, səhv yayılmış məlumatdır və həqiqətləri əks etdirmir". "Hürriyət" xəbər verir ki, bunu publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ sədrliyindən istefə vermesi ilə bağlı yayılan xəbərlərə münasibet bildirək deyib.

Əflatun Amaşovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum qurultaya hazırlaşır: "Vəziyyət belədir ki, Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Qurultay gözlənilir. Mətbuat Şurasının idarə Heyətinin yaxın günlərdə keçirilən iclasında qurultayı vaxtını müəyyənləşdirəcəyik. Hər şey qurultayda müəyyən olunacaq. Qurultaya namizədliyimi verib-verməyəcəyimi də dəqiqləşdirməmişəm. Hələ vaxta çox var. Hadisələri qabaqlamaq istəmirəm. Əflatun Amaşovun qala-cağı, gedəciniyi hələ bilmək olmaz. Bunların hamısı qurultaya həll olunan məsələlərdir. İndi əsas məsələ qurultayı təşkil etmekdir. Hər şey jurnalistlərin səlahiyyətindədir. Hər şeyi onlar müəyyənəşdirir. Sədrlik də heç kimə tapşırılmayıb, hazırda sədr mənəm. İndi də sədr kreslo-sunda oturub sizinle danışıram. Görünür, bu cür yanlış məlumatın yayılması kiminse marağındadır".

Rəşad Məcid isə mətbuatı verdiyi açıqlamada bildirib ki, o, Əflatun Amaşovun MŞ sədrliyindən istefə vermesi ilə bağlı məlumatlıdır.

Qeyd edək ki, Əflatun Amaşovun istefası ilə bağlı xəbər yayılır. Xəbərdə bildirilib ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrde idarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid icra edəcək.

"Tərtər işi" nə görə həbs edilənlərlə bağlı yeni xəbər

"Tərtər işi" ilə bağlı həbs edilən 6 - nəfər Rəşid Ağasərif oğlu Niftaliyev, Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov, Elçin Kalam oğlu Əliyev və İntiqam Şərif oğlu Məmmədov barəsində seçilmiş həbs qətimkən tədbirinin müddəti uzadılıb. Bununla bağlı istintaq orqanının vəsatətlərinə baxılıb.

Bəki Hərbi Məhkəməsində ayrı-ayrılıqla baxılan vəsatətlər təmin edilib və 6 nəfərin hər birinin barəsində seçilmiş həbs qətimkən tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, "Tərtər işi" ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqculara işgəncə verilməsi, onları qanunsuz azadlıqlan məhrum etməsi və vəzifə səlahiyyətlərinə işamasına əsaslı şübhələr müəyyən edilən Niftaliyev Rəşid Ağasərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqlan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsədən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxsi qismində cəlb edilərək barələrinde həbs qətimkən tədbiri seçilib.

Bu işlə bağlı Polad Seyfəddin oğlu Əzizov istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Yeni Laçın yolu yalnız bu qəsəbədən keçir


Ərşad Hüseynov: "Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin"



Laçın şəhərində yan keçen və Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurda birləşdirən yeni yolun uzunluğu təxminən 32 km-dir. Bu-

nun təxminən 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün məraqlı deyil, çünki qonşu dövlətin (Ermənistən) ərazisidir. "Hürriyyət" xəber verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov Feysbuk hesabında deyib.

Ekspert bildirib ki, Azərbaycan ərazisinə yeni yolu 22 km-lük hissəsi düşür: "Bu da bizim iki rayonumuza aiddir: təxminən 8-9 km Laçın rayonunun ərazisine, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür. Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayıq qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir (Məlumat üçün: Qayıq qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırıqdan sonra tikilməyə başlamış, bir neçə ev



tikilmişdi. Lakin Laçının işgali işləri yarımcıq qoydu. İşgal vaxtı vandallar qəsəbədə olan bütün evləri fundamentine qəder söküb aparıblar, çünki onların tikintisində misär daşları və beton plitələrdən istifadə edilmişdi). Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır (Zabux kəndindən təxminən 18 km uzaqda). Burada Həkəri sərhəd çayıdır".

Ərşad Hüseynov yeni yolla köhnə yolla müqayisə edib: "Yeni yolu Laçın rayonu ərazisində düşən hissəsi maksimum 9 km-dir, köhnə yol isə Laçın şəhərinin mərkəzindən keçməklə rayon ərazisində uzunluğu təxminən 30 km-dir (23 km Laçın- Qərbi Zəngəzurun sərhədində qədər, təxminən 7 km Laçından Şuşa rayonun ərazisine keçən qədər). Göründüyü kimi, yeni yolu rayonumuzdan keçən hissəsi köhnə yolu rayonumuzdan keçən hissəsindən ən azı 20 km qıсадır. Sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ isə mən bildiyim qədər hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lük (yolun hər iki tərəfə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacaq yaxın günlərdə tam aydın olacaq. Ən pis halda köhnə yol boyu sülhməramlıların Laçın rayonunda nəzarət zonası təxminən 140-150 kvadrat km. idise, yeni yolda bu, maksimum 45 kvadrat km. ola bilər".

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəni Zəfer Bayramı münasibətə təbrik edib. "Hürriyyət" təbrikin mətnini təqdim edir: "Bu il avqustun 30-da Türkiyənin İstiqlal Savaşındaki ezm, qətiyyət, döyümlülük, şüərat, rəşadət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində əldə edilmiş şəhər qələbəsinin təcəssümü olan Zəfer Bayramının 100-cü ildönümünü qardaş Türkiyə və Azərbaycan xalqları hədsiz qurur hissə ilə tentənəli şəkildə qeyd edəcəklər.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan münasibətləri ulu önder Mustafa Kamal



Azərbaycan Müdafiə Nazirliyi qardaş Türkiyəni təbrik edib



"Eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcud olub və olacaqdır"

teşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir. Bu münasibətlərimiz bundan sonra da davam etdirilməsi və gelecek nesilərə ötürülməsi olduqca vacibdir.

Vətən mühərribəsi Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmləndirdi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfer parادında Azərbaycan və Türkiye əsgərləri ciyin-ciyin Azadlıq meydandan keçdilər. Azərbaycan xalqı küçələrə axıdı və böyük sevinc hissə ilə Azərbaycan və Türkiye əsgərlərini salamladı. Bu tarixi gündə Azərbaycanın bütün şəhərləri Azərbaycan və Türkiye bayraqları ilə bəzədilmişdi.

Hazırda Azərbaycan-Türkiyə əlaqələri Şuşa Bəyannamesinə əsasən müttəfiqlik münasibətlərinə səykənir və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tedbirler görülür. Ölkələrimiz arasındakı tarixi, dini və medəni əlaqələr hərbi sahəde mövcud əməkdaşlığın inkişafına yeni imkanlar açır. Hərbi əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir. Qarşılılıq ətibar və qardaşlığı əsaslanan çoxtərəflili əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz bütün beynəlxalq

edəcək, möhkəmlənəcək, ölkələrimiz dəha böyük zəfərlər qazanacaq.

1922-ci il avqustun 30-da milli azadlıq mücadiləsinə qalxan metanəli Türkiye ordusunun böyük sərkərə, görkəmli dövlət xədimi Mustafa Kamal Atatürk komandanlığında Qurtuluş Savaşının talyətini və Türkiyənin gələcək müqəddərətini həll edəcək zəfer qazanmışdır. Türkiye xalqının yaddasına "bir millətin azadlıq günü" kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qurur mənəbəyi, iftixar yeridir.

Müsteqillik uğrunda döyüslərdə Türk əsgərinin yenilməziyini, Türk xalqının rəşadətini düşmənər də öz xatirelərində etiraf ediblər. İstiqlal Savaşında Türk milletinin göstərdiyi şücaət Türk tarixinə qızıl hərflərle yazılmış, əfsanələr yaratmışdır. Bu savaşın qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları, bir millət iki dövlət - Azərbaycan və Türkiyənin timsalında gerçekliyə çevrilib.

Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyeti Türkiye Silahlı Qüvvələrinin rəhbərliyi və şəxsi heyətini Zəfer Bayramının 100-cü ildönümü münasibətlə təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixe qızıl hərflərle yazmış şəhidlərimizin müqəddəs xatiresini dərin ehtiramla anı".

Emin Əmrullayevin qalmaqallı fikirlərinə aydınlıq gətirildi

Cəsarət Valehov: "Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılib və həqiqətə uyğun deyil"

Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ile görüşdə "Məktəblər təhsil vermər və biz bunu bilirik" deməsi barədə iddialara münasibət bildirib.

"Hürriyyət" xəber verir ki, nazirliyin ictimaiyyətə əlaqələr sektorunun müdürü Cəsarət Valehov bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlərin kontekstdən çıxarıldığını və həqiqətə uyğun olmadığını deyib.

Onun sözlərinə görə, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb: "Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin

vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gelən məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitine təsir edən amillər, sertifikasiya mövzusundan geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib.

Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılib və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüğünü yoxlamaqdan mənşəyi belli olmayan mənbələrə istinad edərək xəbərləri tıraşlamayaq".

Qeyd edək ki, görüşlə bağlı yayılan



iddialara görə, orada iştirak edən direktorlardan biri mətbuatə həmin tədbirlə bağlı məlumat verib. İddia olunub ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəlliimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: "Nazir dedi ki, məktəbler təhsil vermir və biz bu nu bilirik. Müəlliimlər sinifdə dərs keçmirlər və eyni usaqları repetitor hazırlığına cəlb edirlər".



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

İşgaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

Hazırda Qarabağa "Böyük Qayıdış" planı sürtələ reallaşmaqdadır. Ölkə başçısı İlham Əliyev də öz çıxışlarında dəfələrlə bildirib ki, tezlikle məcburi köçkünlərimizin öz dədəbaba yurdlarına qayıdaqları. Söz yox ki, bu müddət ərzində bizi ərazilərin minalardan təmizlənməsi, yollar, kommunasiya xətlərinin çəkilməsi, ictimai əhəmiyyətli binalar, obyektlərin tikilməsi və s. kimi böyük işlərin həyata keçirilməsi gözləyir. Bu isə bir qədər zaman alacaq.

"Rusiya və Ermənistən tərəfi minaların doğru xəritələrini vermədi, ona görə də bu proses uzandı"

Qeyd edək ki, Qarabağa "Böyük Qayıdış"la bağlı "Hürriyyət"ə danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırıcıları" Mərkəzinin sədri, politoloq Samir Hümbətovun fikrincə, Ermənistən və Rusiya tərəfinin mina xəritələrini yanlış təqdim etməsi, bu gün Azərbaycanın işgaldən azad olunmuş ərazilərində mina təhlükəsinin ve faciəsinin olmasına əsas sebəbdər: "Həmin ərazilərdə mina təmizləmə işləri xeyli vaxt apardı. Bu proses əhalinin Qarabağda məskunlaşmasını lengidən səbəbləndirdi. Qarabağa tam qayıdış məsəlesi indiki halda o qədər də real görünmir. Cənubi kəndlərə qədər vərən proseslərdən de görürük ki, ermənilərin həm birinci, həm ikinci Qarabağ savaşında, həmçinin son dövrlərdə Qarabağ ərazisində xeyli sayıda bastırıldığı minalar var. Hələlik, bu minalar təmizlənir və demək olar ki, bu minalar hər ay bir neçə Azərbaycan vətəndaşının, hərbçisinin həyatını təhlükə altına qoyur. Belə ki, onlar ya yarananlırlar, ya da həyatlarını itirirlər. Bu isə heç də xoş qarışılan hal deyil. Ona görə də düşünürəm ki, Azərbaycanın Qarabağa qayıdış məsələsinin başlayacağı dövr tam şəkildə bəlli deyil".

Politoloq bildirib ki, bu proses 3-4 mərhələ üzrə həyata keçirilir: "1-ci mərhələdə həmin ərazilərdə minalar tam şəkildə təmizlənəlidir, 2-ci mərhələdə orada infrastruktur qurulmalıdır, 3-cü mərhələdə binalar tikilməli, qəsəbələr, yaşayış yerləri salınmalıdır. 4-cü mərhələ isə artıq əhalinin köçürülməsi prosesidir. Düşünürəm ki, bütün bunların həyata keçirilməsi

yihələr tam şəkildə icra olunarsa, düşünürəm ki, əhalinin yaxın 5 il ərzində Qarabağa qayıdış rahat şəkildə məskunlaşmasının şahidi ola bilərik".

"İşgaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərinin bərpası xeyli vaxt aparacaq"

"Atlas" Araşdırıcıları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da "Hürriyyət"ə açıqlama-

"Hazırkı dövrde bütün dünyadan nəzəri məhz Ukraynanın bərpasına yönəldiyi üçün Azərbaycanın əlavə maliyyə mənbələr cəlb əldə etməsi bir qədər mürəkkəbdir"

Mövzu ilə bağlı fikirlərini "Hürriyyət"le bölüşən politoloq Xaqani Cəfərli isə hesab edir ki, hazırkı şəraitdə əhalinin Qarabağa qayıdışında ciddi problemdir: "Qarabağa qayıdışla bağlı hökumətin dəqiq planı olmadığı üçün konkret fikir bildirmək çox çətindir. Torpaqları-

səbənin abadlaşdırılması, 0-dan qurulması qarşıda dayanır. Ona görə də çox böyük vəsait tələb olunur. Azərbaycan dövlətinin hal-hazırda bu vəsaiti təmin etmək imkanları çox məhduddur. Xüsusiylə, nəzərə alsaq ki, bu güne kimi kənardan hər hansı bir sərməye cəlb etmək mümkün olmayıb və qarşıdakı illerde də mümkün olacağı qeyri-müayyən görünür".

Politoloğun sözlərinə görə, hazırkı dövrde bütün dünyadan nəzəri məhz Ukraynanın bərpasına yönəldiyi üçün Azərbaycanın əlavə maliyyə mənbələr cəlb əldə etməsi bir qədər mürəkkəbdir: "Türkiyə və Orta Asiya respublikalarının da Azərbaycana bu məsələdə ciddi yardım

"5 il sonra Qarabağa "Böyük Qayıdış" planının bir hissəsini icra edə bilarık"



Samir Hümbətov:
"Bu prosesin reallaşması üçün təqribən 25-30 milyard manat vəsait lazımdır ki, bu da təbii olaraq müəyyən vaxt tələb edir"



Elxan Şahinoğlu:
"Hesab edirəm ki, Şuşa və Laçın köçürülməni daha sürətlə həyata keçirmək olar, çünki orada infrastruktur tam dağıdılmayıb"



Xaqani Cəfərli:
"Azərbaycan hakimiyyəti torpaqların məskunlaşdırılması ilə bağlı siyasetini yenidən nəzərdən keçirməlidir"

sında qeyd edib ki, işgaldən azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərinin bərpası xeyli vaxt aparacaq: "Qarabağda təhlükəsizlik problemləri tam şəkildə həll olunmalıdır ki, insanların böyük axını təşkil edile bilsin. Birinci növbədə yollar, qəsəbələr, ətraf rayonlar minalardan təmizlənməlidir. Daha sonra isə yaşayış evləri tikilməlidir. Məsələn, Zəngilanın Ağalı kəndinə köçürülmə prosesi üçün nə qədər enerji sərf olundu, yollar, ətraf minalardan temizləndəndi, evlər tikildi. Yəni, bütün burlar xeyli vaxt alır. İnsanların işgaldən azad olunmuş ərazilərə qayıtması üçün şəhərlər, qəsəbə və kəndlər salınmalıdır. Bütün burlara görə, hələ çox vaxt sərf olunacaq". Politoloğun qənaətincə, ilk növbədə Şuşa və Laçın köçürülməni həyata keçirmək mümkündür: "Hesab edirəm ki, Şuşa və Laçın köçürülməni daha sürətlə həyata keçirmək olar. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirətini, yəni işləq, qaz, su və digər xəttlərin çəkilməsini icra edib və həmin ərazilərdə qəsəbələr, kəndlər, şəhərlər salınarsa, o zaman əhalinin məskunlaşdırılmasına başlanıla bilər. Bütün burlar isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Bu gün artıq əhalisi Ağalı kəndində məskunlaşdırılıb. Cənubi rayonlar infrastruktur təmirə

Heç yerdə işləməyən şəxsə öləndən sonra dəfn pulu verilməlidir?

Bəhruz Bayramov: "Qanuna uyğun olaraq, hər bir vətəndaşa dünyasını dəyişdikdən sonra ölüm pulu verilməlidir"



"Hürriyyət" in redaksiyasına müraciət edən vətəndaş bildirir ki, yaxın qohumu 60 yaşında dünyasını dəyişib. Ailəsi dəfn pulu üçün dövlət orqanından imtiyaz cavabı gəlib. Səbab isə heç yerde işləməməsi ve pensiya almaması olub.

Məsələyle bağlı hüquqşunas Bəhruz Bayramovla əlaqə saxladığımız. O, "Hürriyyət" e açıqlamasında qeyd edib ki, qanuna uyğun olaraq, hər bir vətəndaşa dünyasını dəyişdikdən sonra ölüm pulu verilməlidir: "Həmin vətəndaş Sosial Müdafiə Fonduna müraciət etsin. Ordan vətəndaşa doğru cavab veriləcək".

Daha sonra Sosial Müdafiə Fonduñun mətbuat katibi Rəşad Mehdiyliyle əlaqə saxladığımız. O bildirib ki, ölen vətəndaş heç bir sosial müavini almayıbsa, həmin şəxsə ölüm pulu düşmür.

Jalə FAMILQIZI

Elşad Miri Hacı Şahinin onun haqqında səsləndirdiyi fikirlərə cavab verdi

"Bu, Allahın adına atılan böhtandır. Allahla insanları aldatmaqdır. Allah harada belə bir söz deyib? Kimi aldadırıq?!"

Hacı Şahinə həmişə hörmətlə yanaşmışsam.
Amma indi onun danişq tərzi dəyişib. Niye dəyişib, kim dəyişdirib, anlamıram. "Canınız çıxmış" ifadəsi nə qədər etikdir? Hürriyyət.az xəbər verir ki, bunu ilahiyatçı Elşad Miri "Məşədi Dadaş" məscidinin imam-camaati, Qafqaz Müsselmanları idarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənliyin sonucu cüme xütbəsində onun haqqında səsləndirdiyi fikirlərə cavab olaraq deyib.



Xatırladıq ki, Hacı Şahin xütbədə Elşad Mirinin "Mir Mövsum Ağa möhtəşəm seyid idisə, niye özünü sağalda bilmirdi?" fikirlərini təqnid edib və onun haqda sərt ifadələri işlədib.

Elşad Miri deyib: "İndi insanlar sanki Mir Mövsum Ağanın ziyarətgahına ginekoloji yer kimi baxır, ora gedib övlad isteyirlər, sağlamlıq diləyirlər. Qəbiristanlıqlar ibadət yeri deyil, bize axırəti xatırladan yerdir. Amma bu ziyarətgahda axırtı xatırladan heç ne yoxdur".

Elşad Miri çıxışında qeyd edib ki, Hacı Şahin xütbədə ifade etdiyi fikirlərlə pirlərə haqq qazandırmağa çalışıb. Onun "Allah deyir ki, namazınızı pirdə qılıñ" sözünə belə reaksiya verib: "Bu, Allahın adına atılan böhtandır. Allahla insanları aldatmaqdır. Allah harada belə bir söz deyib? Kimi aldadırıq?!"

Əgər orda insanların şəfa almasına rəvac verən amillər varsa, insanlar niye həkimə gedir?! Gedib nəzir versinlər, məsələ həll olunsun. Məsələn, Şeyxüislam müalicəsi ilə bağlı dəfələrlə Almaniyyaya gedib. Almaniyyaya gedinca, elə gəlib bu ziyarətgahda sağalması üçün dua etməsi daha uyğun olmazmı?".

Avqustan 30-da Bakı Apellyasiya Məhkəməsində tanınmış jurnalist, ictimai xadim, yazar, alim Abid Qafarovun qanunsuz həbsinin "notarial qaydada təsdiq edilməsi" həyata keçiriləcək. Məhkəmə heyətinin, sədrlik edən kimliyi önem daşıdır, sifariş icra olunmalıdır. Azərbaycanda məhkəmə hakimiyyəti var ki?! Deyə bilərsiniz ki, hansı hakimiyyət var ki, məhkəmə hakimiyyəti də olsun? Ölkədə bircə hakimiyyət var: zorun, gücün hakimiyyəti! Məhkəmə hakimiyyəti də bu zor hakimiyyətinin zorunu qüvvəyə mindirən hərrac rolu oynayır.



Abid Qafarovun qanunsuz həbsində əlil-veteran qurumlarının və Nizami RİH-in rolu

İttihad tərəfi və məhkəmə "müti" sözünün təhqir olmasının sübut etməyə borcludur



Gerçekdə məhkəmələrdə vicdan hərracları keçirilir, hakimlər vicdanlarını satışa çıxarırlar. Birinci instansiya hərracında vicdanların hansı "lot"da, hansı "dövlət lotusu"nun sıfəri ilə neçəye satıldığı deyə bilmerik, "dövlət kommersiya - satış sərriyidir, amma əlil-veteran qurumlarının, Nizami Rayon İcra Hakimiyyətinin (RİH) oynadığı roldan fikirlərini böyük birliklə biliyəm. (Ümid edirəm ki, fikrə görə, Nizami polisi 1-ci dərəcəli Qarabağ əlini oğurlamaq fikrinə düşmez.)

Niye əlil - veteran qurumları və niye məhz Nizami rayon İcra Hakimiyyəti? Haqlı sualdır və fikrimizi əsaslandırmağa borcluyuq. Artıq sərr deyil ki, Abid Qafarovun adını çəkmədiyi "müti" sözünü özlərinə təhqir sayan şəxslərin əksəriyyəti Nizami rayon qeydiyatında olanlar və ya yaşayınlardır. Elə bu faktın özü və sonradan səhvini anlayanlardan birinin yazılı bildirməsinə görə, onları bu saxta ittiham şikayətinə təhrif edən (birinin) Nizami rayon "ağsaqalı" olması diqqəti Nizami Rayon İcra Hakimiyyətinə yönəldir.

Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin işi nədən ibarətdir? Tam əminlikle deyə bilerik ki, şərəfəmək, ara qarşıdırmaqla. Nədən bu fikrə düşməyimizi açıqlayaq. Sözügedən şöbənin müdürü Əli Qüdrət oğlu Axundov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSMN) əlil, tənəha və ahillərə sosial xidmətin təşkili şöbəsinin (ləğv edilib -M.B.) müdürü olanda mənzilləri rüşvətə bölməsini, Qarabağ əllillərinə qəzər xidmətini təqnid etməyimdən elə

qərezlənib ki, "Yeni Azərbaycan", "Səs" və digər YAP orqanlarında 1-ci dərəcəli Qarabağ əlinin qarşı çirkin şər-böhtən kampaniyası aparıb. Heç bir əlil-veteran qurumu bu çirkin kampaniyada əlil-döyüş yoldaşlarına, ən azı, mənəvi yönən dəstək olmayıb. Əksinə, Qarabağ Müharibə Əlli illeri, Veteranları və Şəhid Alişələri İctimai Birliyinin sadri Mehdi Mehdiyev "Yeni Azərbaycan" qəzətində (və yəqin ki, digər YAP orqanlarında) bərəmdə şər-böhtən yayan ƏSMN-in şöbə müdürü Əli Axundovun yanında olub. Özü de ƏSMN-in əməkdaşı qismində. İndi 15 ilən çoxdur nə mülki qaydada, nə də xüsusi ittiham qaydasında verdilən iddia və şikayətlərə baxılmır. Mehdi Mehdiyevdən fərgli olaraq, mən pis-yaxşı savaş yoldaşlığına görə, yalnız Əli Axundovun barəsində məhkəməyə məraciat etmişəm. İndi necə olur, Nizami RİH-in indiki, ƏSMN-in keçmiş şöbə müdürü Əli Axundov kütüvə informasiya vəsitiesində 1-ci dərəcəli Qarabağ qazisinə qarşı böhtən, təhqir yayır, özü de qazilerin müdafiə qurumunun sadrini de iş yoldaşı kimi sırrı; bu təhqir və böhtəna görə xüsusi ittiham qaydasında şikayətlər isə nəinki icraata qəbul edilir, əksinə it-bata salınır, amma Abid Qafarova konkrət şəxse qarşı yönəlməyən, heç bir təhqir-böhtən sayılıməyan "müti" sözüne görə ən yuxarı həddə cəza kəsilir? Budur hamının qanun və məhkəmə qarşısında bərabərliyi, budur hüquq, budur dövlət, məhkəmə? Belə hüquq, belə məhkəmə olan yerde, əlbette, qazilər intihardan özge yol bilməz. Elə Abid Qafarov da qaziləri intihardan çəkindirmək üçün dediyi sözə, fikrə görə cəzalandırılır!

Onu da vurğulayıb ki, Əli Axundov 2019-cu ilin 24 dekabrında - Prezidentin ad günündə Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin rüşvətə bölgüsündən də pay alıb. Hətta Abid Qafarova qarşı şikayət verən 7 nəfərin

icinə bir nəfər məcburi köçkü də həmin evdən mənzil yiyəsi olub. Bu da təsadüfi sayıla bilməz və Əli Axundovun bu işdə rolunun olduğunu göstərir.

Bəyəm "müti" sözü, konkret şəxse yönəlməməsi bir yana, təhqir və böhtən ifadə edir? Hansı kitabda yazılıb, məhkəmənin, ekspertin vicdanlarını hərraca qoymuşları "lot"u" kitabında? Axi ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun - Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinə görə, heç kəs töredildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşıdır. Bəs niye Abid Qafarov "müti" sözünə görə məsuliyyət daşıyır? Bəyəm "müti" sözünü işlətmək cinayətdir?

Digər əlil - veteran qurumlarının, özellikle üzvü olduğunu qurumun (köşə yazarı olduğunu)mətbü orqanı "Qazilər" saytında "arvad söyüsləri, qarışları üzrə ekspert" tərəfindən təhqir olunmağımla bağlı xüsusi ittiham qaydasında şikayətlərinin 3 ildir süründürülməsi barədə hələlik geniş yazırıam. Bircə onu deyim ki, bu təhqirdə də mən döyüş yoldaşlığına sadiq qaldım, "Qazilər"ə toxunmadım.

Dediyim odur ki, döyüş yoldaşlığı belə olur, müdafiə etməyə borclu olduğunu Qarabağ əlinin yox, onu təhqir edənlərin yanındasınız? Heç bir təhqirə yol verməyən Abid Qafarovu "qazilər" adından cəzalandırmaq, hakimiyyətə xoş gəlse də, Allaha xoş gəlməz.

Məgrur Bədəlsoy

P.S. Ağır astmadan yataqdayam. Öğurlayıb polise aparmasa- lar, döyüş dostları - Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin üzvləri sabahkı məhkəmə hərracını müşahidə etməyə aparacaqlarına söz veriblər. Müti sözü yox, döyüşü sözü...

Hacıyevin hamlası, ABŞ safirliyinin açıklaması...

Və mətnindən çıxan nəticələr



Məlum olduğu kimi, avqustun 27-də Şuşada Azərbaycanın işğaldən azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minaların təmizlənməsi, münaqışdən sonrakı dövrde şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib.

Konfransda Azərbaycanda akkredite olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirler, beynəlxalq diplomatik korpusun digər nümayəndəleri, hərbi attaşeler, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiye Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etse də, ABŞ və Fransa diplomatları iştirakdan imtina edib.

Xarici diplomatlar Şuşa Mərkəzi Meydanı, Şuşa Qalası və Qazançı Kilsəsi ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri üzrə şöbəsinin müdürü Hikmet Hacıyev isə "dəfələrlə dəvət olunmaları-

na baxmayaraq, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir" deyib.

Gözləniləndi kimi, ABŞ-in Azərbaycandakı safirliyi Hikmet Hacıyevin ABŞ safirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətine etinasiqliq göstərməsi barədə açıqlamasına cavab verib.

Mətnədə nə deyilir?

Səfirlilik açıqlamsında qeyd edir, "Amerika Birləşmiş Ştatları safirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfər-

daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib" deyərək əslində növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyur.

Səfirliyin verdiyi bu açıqlamadan üç nəticəyə gəlmək olar:

Birinci, ABŞ əslinde Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın "bütün ərazilərinə" aid olmadığını düşünür və bunu dolayı yolla bu cür ifadə edir.

İkinci, ABŞ safirliyi Şuşaya getməkdən imtina edərək erməni separatizmini stimullaşdırmağa çalışır. Təsadüfi deyil ki, diplomatlarının Şuşaya getməkdən imtina etməsindən sonra



lər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, sehiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir.

Göründüyü kimi, səhəbət Şuşa səfərindən imtinanın getdiyi halda səfərlik cavabında işğaldən azad olunmuş digər bölgelərdən bəhs edir. ABŞ safirliyi "Ağdam, Zəngilan və Füzuli də


erməni separatçlarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına teriflər yağıdırırlar.

Üçüncüsü, ABŞ və Fransa diplomatları işğaldən azad edilmiş əraziləre səfər etməyərək veziyət stabilleşəndən sonra status barədə danışçılar aparmaq niyyətində olduqları mesajını verirlər.

Turan Rzayev

"Putin Rusiya xüsusi xidmət organları tərəfindən aradan götürüla bilər"

Ivan Stupak: "Vəziyyət generallar üçün kritik olanda, ola bilsin ki, belə bir qərar qəbul etsinlər"



"Putin üçün belə bir sənəarı o zaman mümkün ki, onun mövcudluğu Rusyanın bir çox yüksək rütbəli məmuruna maneq yaratsın. Onlar əvvəller şəxsi təyyarələri ilə Nitsaya uçub, Monakoda kazinoda oynayıb qayıdırılar. İndi belə bir şey yoxdur. Pul çoxdur, amma onu xərcleyə bilmirsən. Vəziyyət generallar üçün kritik olanda, ola bilsin ki, belə bir qərar qəbul etsinlər", - ekspert bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə Rusyanın hərbi sektorunda yüksək

vəzifəli şəxslər arasında səs-küülü istəfələr və "təsadüfi" intiharlar ola bilər: "Bu, Ukraynadakı müharibə zamanı rus qoşunlarının uğursuzluqları və məglubiyətləri ilə bağlıdır. FTX müləq onlar üçün milyardlarla dollar vəsaitin mənimsəniləndi, barədə hekayələr tapacaq. Rusyanın müdafiə naziri Şoyqu isə sona qədər vəzifəsində qalacaq. Çünkü onu əvəz edəcək heç kim yoxdur. O, Putin üçün çox sərfəlidir. Şoyqu idarə olunur və heç bir siyasi ambisiyasi yoxdur. Putin qorxur ki, "xüsusi əməliyyatın" uğursuzluğununa görə Şoyqunu vəzifəsindən azad etsə, yeni rəhbər təhlükə yaradar. Təbii ki, Putin buna imkan verə bilməz".



"Rusiya ən gec gələn ilin yazında məğlub olacaq"

Xaqani Cəfərli: "Əgər Hımars rakət komplekslərinin sayı 100-ə çatarsa, Ukrayna ordusu lazım olan silah-sursatla təmin edilərsə, o zaman bir neçə aydan sonra Rusyanın məğlubiyyəti faktı çevrilə bilər"

“Ən gec halda 2023-cü ilin yazında Rusiya məğlub olacaq”. Bu sözləri politoloq Xaqani Cəfərli Hurriyyet.az-a açıqlamasında, Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun fikrinə münasibet bildirərək deyib.

"Ukrayna Qərbdən gələn böyük həcmdə silah-sursatdan, hərbi texnikadan asılı veziyətdədir. Ukraynanın qələbəsi, Qərbin bu silah-sursat və texnikanı ne zaman, hansı miqdarda və zəruri vaxt ərzində təqdim etməsindən, Ukraynaya göndərməsindən asılı olacaq. Əgər yaxın zamanlarda Qərb Ukraynanı yeni silahlara təmin edərsə və xüsusile, bu güne kimi təqdim etdiyi 20 ədəd Hımars zenit rakət komplekslərinin miqyas baxımından əhatəsinə genişləndirərsə, həm də yeni rakətələr təmin edərsə, Ukraynanın qələbəsi daha da yaxın zamanда gözənlənir" deyən politoloq qeyd edib ki, ABŞ və onun müttəfiqləri Ukraynaya cəmi 20 ədəd Hımars rakət kompleksi təqdim edib: "Bu zenit rakət kompleksləri isə döyüş bölgəsindəki vəziyyəti tarazlaşdırmağa imkan yaradır. Hətta bəzi məntəqələrdə artıq Ukraynanın üstünlüyü müşahide olunur. Əgər həmin zenit rakət komplekslərinin sayını 50-ə və hətta Ukraynanın istədiyi ki mi 100-ə çatdırmaq mümkün olsa, o zaman Rusyanın məğlubiyyəti heç şübhəsiz ki, qəçiləməz olacaq. Qeyd edim ki, həmin Hımars rakətləri ABŞ-da artıq 540 ədəd oldu. Ukrayna bu rakətlərin daha 50-70 ədədinin ona verilməsini təkid edir. Ancaq həmin rakət komplekslərindən ABŞ-in digər müttəfiqlərində də var. Xüsusilə, NATO-un ilk üzvü olan dövlətlərdə və hətta NATO-ya üzv olmayan bəzi dövlətlərdə də həmin zenit rakət komplekslərindən mövcuddur".

Politoloq əlavə edib ki, Ukraynanın qələbəsinin böyük bir qismi ABŞ başda olmaqla, Qərbin köməyindən asılıdır: "Bütün hərbi ekspertlərin belə bir qənaeti var ki, əgər Hımars rakət komplekslərinin sayı 100-ə çatarsa, Ukrayna ordusu lazım olan rakət və silah-sursatla təmin edilərsə, o zaman bir neçə aydan sonra Rusyanın məğlubiyyəti faktı çevrilə bilər. Ona görə də Reznikov haqlı olaraq bəyan edir ki, Ukraynanın qələbəsi çox böyük bir qisimdə Qərbin yardımlarından asılı olacaq. Ümid edirəm ki, Qərb Ukraynanın bu ümidi lərini gerçəkləşdirəcək. Xüsusilə, ABŞ-in ötən gün Ukraynaya təxminən, 3 milyard dollarlıq yardım ayırması bu ümidi lərin reallığa çevriləcəyini göstərir. Belə görünür ki, Rusyanın məğlubiyyəti qəçiləməz bir xarakter alır və çox güman ki, biz Reznikovun da qeyd etdiyi kimi, bu ilin sonu, ən gec 2023-cü ilin yazında Ukraynanın qələbə qazanmasının, Rusyanın məğlubiyyətinin şahidi olacaq".

Qeyd edək ki, Ukrayna müdafiə naziri Oleksiy Reznikov "Bizim özümüzü müdafiə etmək üçün iradəmiz, istəyimiz, hazırlığımız vəqəbəliyətimiz var. Ukraynalılar ilin sonuna kimi cəbhədəki durumla bağlı yaxşı xəberlər alacaqlar" deyərək, Ukraynanın qalib olacağını bəyan etmişdi.

Nərimin Məmmədli

Son həftələr Qafqazın Gürcüstan seqmentində fəallaşma müşahidə olunur. Belə ki, Abxaziyanın da Rusiya ilə Belarusun ittifaq dövlətinə daxil olmağa hazır olduğu ifadə edildi. Separatçı Abxaziya Respublikasının qondarma prezidenti Aslan Bjaniya "Solovyov Live" programının efirində, "Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı uğurla bitirdikdən sonra tamamilə başqa reallığa qədəm qoyulacaq" ifadələri ilə bəyan etdi ki, "Respublikaya Moskva ilə möhkəm ittifaq lazımdır".

Söhbət 2022-ci il avqustun 25-də Kremlin təbliğatçısı Vladimir Solovyovun canlı efirində Aslan Bjaniyanın timsalında Rusyanın Abxaziyanın tam ilhaqi və saxta separatçı "dövlətçiliyin" məhv edilməsi planlarını açıqlanmasından gedir. Danışılanlardan belə anlaşıldı ki, bu, "birlik dövləti" vasitəsilə baş verəcək.

Yuxarıda dediyimiz kimi, Aslan Bjaniya, Ukraynada mühərabədən sonra onun "respublikası"nın "Belarus və Rusiya İttifaqı Dövləti"nə qoşulacağı açıqlandı və "birlik dövləti" kontekstində o, Rusiya Federasiyasının da ilhaq etməyi planlaşdırıldığı Ukraynanın şərqindəki separatçı regionlar olan "Donbas Xalq Respublikası"nı (DXR) və "Luqansk Xalq Respublikası"nı (LXR) da xatırlatdı. "İttifaq dövləti" əvvəlcə Belarusun Rusiya tərəfindən "gözəl" ilhaqi layihəsi idi. Lakin Belarus lideri Aleksandr Lukashenko bu prosesə bütün gücü ilə müqavimət göstərir və "birlik dövləti" hələ ki, ancaq kağız üzərində mövcuddur. Məsələn, Aleksandr Lukashenko yenə də "hələ ki" Suxumi və Sxinvalı separatçlarının "müstəqilliyini" tətbiq etməyir, bunun onun dövlətinin tam ləğvi və ilhaqi yolunda ilk addım olacağını, beləliklə, 2010-cu ildəki separatçı rejimlərlə "tərəzinin eyni kəfəsinə qoymuş olduğunu" yaxşı bilir. Üstəlik, bir vaxtlar Vladimir Putin Lukashenkoya Belarusun "İttifaq dövləti" çərçivəsində Rusiya Federasiyasının "altı regionuna" integrasiyası perspektivini açıqlamışdır.

Bununla belə, Kremlin yeni planları var. Belarusu "İttifaq dövləti" vasitəsilə hələ ki, ilhaqla "udmağa" nail olmadısa da, eyni aktı separatçı rejimlərlə etmək olar. Beləliklə, bu yolla Rusiya Federasiyasının tərkibindəki milli respublikaların cüzi hüquq və muxtarlıyyətini ləğv etmək, onları adı vilayətlər yaxud

Ermənistan Kremlili gizli hücum taktı



Rəsmi irəvan özünü Türkiyə ilə Azərbaycanın perspektiv asılılığından, məntiqlə də siyasi asılılıqdan sığortalanmaq istəyir

"quberniyalar" səviyyesinə endirmək mümkün olacaq.

Reallıqda isə "Rusiya və Belarusun ittifaq dövləti"- "Rusiya, DXR, LXR və Abxaziyanın ittifaq dövləti" ola bilər. Üstəlik, Ukraynada mühərabənin bitməsini gözləmədən bunu edə bilərlər. Bu qurumda separatçılardan ilhaq ediləcək "dövlətləri"nin Rusyanın işğal etdiyi Ukraynanın Xerson vilayətindən daha gerçek hüquqları və "müstəqilliyi" olmayıcaq. Ancaq "birlik dövlətində" baş verəcək şey-Rusya qanunlarının ilhaq edilmiş ərazilərə tam şəkildə tətbiq edilməsi olacaq. O cümlədən, təbii ki, daşınmaz əmlak sahəsində.

Kimin "İttifaq dövləti"nin tərkibində bütün Abxaziya torpaqlarını tez vaxtda satın almaqda maraqlı olduğunu təxmin etmək çətin deyil. Təsadüfi deyil ki, Bjaniya Abxaziyanın "İttifaq dövləti" vasitəsilə ilhaqını elan etdiyi həmin gün erməni lobbisinin "əbədi xidmətçisi", Rusiya Dövlət Dumasının deputati, MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin dən başqa heç kim Abxaziya torpağından danışmayıb. O, erməni dostlarını "Abxaziyanın alınmasına həzirlaşmağın" və orada kütləvi məskunlaşmağın vaxtı çatması ilə sevindirmeye tələsib. Çünkü Abxaziyanın "dövlətçiliyinin" ləğv edilməsini və onunla bağlı daşınmaz əmlakın alınmasına qoylan bütün məhdudiyyətləri Bjaniyanın "özü" öz diliyle

anons etdi. Konstantin Zatulin "Gazeta.Ru"ya müsahibəsində Abxaziyanın ittifaq dövlətinə mümkün daxil olmasının hansı məsələlərin həllinə kömək edəcəyini açıqladı. "Mən bunun (ittifaq Dövlətinin genişlənməsinin) baş verməsinin tərəfdarıyam. Mənə elə gəlir ki, bu, bir sıra aktual məsələlərə yeni şərait yaradacaq. Biz Abxaziya ilə, misal üçün- Abxaziya-Rusiya sərhədindən keçid rejimini sadələşdirməyə çalışdığımız Par-



Deputat həmçinin etiraf edib ki, Abxaziya "İttifaq dövləti"nə daxil olarsa, tərəflərin Abxaziya-da "ruslar"ın (böyük ehtimalla ermənilərin) torpaq alması imkanları barədə razılığa gəlmək daha asan olacaq. Lakin Zatulin bu məsələnin həllinə, elə həmin Zatulinin fikrincə, abxaz cəmiyyətində "kök salmış küçmişdənqalma qorxular"ın mane olması ucbatından məyus olur.

İşçi Qrupun işinə başlamışdır. Orada isə Rusiya və Belarus sərhəddində İttifaq dövləti çərçivəsində mövcud olan rejimi nümunə göstəririk. Əger Abxaziyanın İttifaq dövlətinə qoşulmaq istəyi təsdiqlənərsə və o, yenidən formatlaşdırılarşa, o zaman məsələnin bu yolla həlli üçün yaşıq işq yanaçaq", deyə Zatulin bildirib.

Deputat həmçinin etiraf edib ki, Abxaziya "İttifaq dövləti"nə daxil olarsa, tərəflərin Abxaziya-da "ruslar"ın (böyük ehtimalla ermənilərin) torpaq alması im-

kanları barədə razılığa gəlmək daha asan olacaq. Lakin Zatulin bu məsələnin həllinə, elə həmin Zatulinin fikrincə, abxaz cəmiyyətində "kök salmış küçmişdənqalma qorxular"ın mane olması ucbatından məyus olur. "Abxaziya müxalifeti şübhə toxumu səpməyə çalışır: deyirlər ki, bugün buna icazə verilsə, sabah abxazlar ölkənin ağaları olmayıcaq. Amma aydındır ki, heç kim Abxaziyanın torpaq aparmayacaq və belə qorxular əslində Abxaziyanın inkişafına mane olur", deyə Zatulin istehza ilə

qeyd edib.

Doğrudan da, heç kim Abxaziya torpağını aparmayacaq. Buna görə də Kreml və erməni lobbisi bütün bu şirkət öz separatçı marionetkalarının "müstəqilliyi" ilə səhnələşdirib, onları uzun illər bəsləyib. Onlara abxazlar yox, abxaz torpaqları, yad ərazi-lərin işğalı lazımdır. Buraya uzun müddətdir ki, iddiaçılar var idil.

Abxaziya torpağına "ən qədim xalqın" "yeni qaćınları" gələcək. Yəqin ki, Qarabağın işğalı ilə Yaxın Şərqdən - Suriya, Lvandan çeyirtkə sürüşü kimi töküllüşüb gelmiş erməni qaraçı qaćınlı dəstəsinin yeni vətəni Abxaziya olacaq. Onsuz da bu axın 44 günlük mühəribədən sonra güclənmişdi. Xüsusilə həm Ukraynada mühəribədə abxaz "şəhid"lərin, həm də nar-

İn aliyla Gürcüstan'a tikası tətbiq edir

lara uyğun olmayacağı". Sergeenko'nun sözlerine göre, "baş verenler o qədər inanılmazdır ki, uzun sürmeyecek". "Onlar məsələni bu cür paketləyirlər", belə olur və bunu həm də 270-dən çox ölkədən üçünün Abxaziyanın "müstəqilliğini" tanımı da sübut edir. Mən dərindən inanıram ki, baş verenler o qədər inanılmazdır ki, uzun sürmeyecek. Inanıram ki, biz yeniden aynı dildə danışmağa başlayacağım - ümumi siyasi baxışı nəzərdə tuturam və biz yeniden birlikdə olacağız", David Sergeenko deyib.

Ermənistan digər bir cinahdan da Gürcüstan'a gizli hücum taktikasını tətbiq edir. Belə ki, Ermənistan Potidən Kavkaz limanına (Rusya Federasiyasının Krasnodar ərazisi) bərə buraxmaqla Rusiyaya Gürcüstan'dan keçməklə yol əlaqəsini Lars yolundan yox, dəniz yolundan həyata keçirmek isteyir. Bu məqsədle Ermənistan Gürcüstanın Poti limanını kirayəyə götürməklə Rusiya-Ermənistan yük daşıma əlaqəsi qurmağa çalışır. Ermənistan'dan Gürcüstan'a "Poti limanı-Qafqaz bərəsini işe salmaq" üçün təzyiqlər getdikcə daha təkidli xarakter alır. Ta ki, Gürcüstanın dövlət qurumları buna cavab verməye məcbur qaldı və Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi Ermənistanla bağlı aşağıdakı məzmunda rəsmi açıqlama yayıdı: "Ermənistan və Rusiya arasında Zemo-Lars sərhəd-kecid məntəqəsi tıxac səbəbindən tranzit yüklerin emalının tez-tez bir neçə həftə gecikdirildiyi yeganə birləşdirici quru məntəqəsidir ki, bu da tez xarab olan məhsulların və tez xarab olan məhsulların satışı ilə bağlı Ermənistan Respublikası üçün əhəmiyyətli ərzaq məhsulları, eləcə də ilk ehtiyac malları ilə bağlı problemlər yaradır. Bu problemlərə əsaslanaraq, Ermənistan Respublikası hökuməti Gürcüstan hökumətindən ərzaq və tez xarab olan məhsullar, eləcə də zəruri məhsullar baxımından Ermənistan tranzit yüklerini daşıyacaq Lars sərhəd-kecid məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatını nəzərdən keçirməyi xahiş edib. Dənizə çıxışı olmayan Ermənistan Respublikası ənənəvi olaraq Gürcüstanın limanlarından istifadə edir və beynəlxalq ticarət aparır. Bu baxımdan, Gürcüstanın Dənizə çı-



Yaxın Şərqdən gələn erməni qaraçı dəstəsinin yeni vətəni Abxaziya olacaq

xışı olmayan dövlətlərin tranzit ticarəti haqqında Beynəlxalq Konvensiyaya qoşulması əlamətdardır. Bu konvensiyaya əsasən, dənizə çıxışı olmayan dövlətlər dənizə sərbəst çıxışa malik olmalı və dənizə sərbəst çıxışdan istifadə etmək üçün sahiləni dövlətlərlə bərabər şəraitdə olmalıdırlar".

Ermənistan bir tərəfdən, sūrətlə "dənizkənarı Ermenistana" çevirilən Abxaziyanın yan keçməklə Rusiyaya dəniz yolu ilə yüklerin tranzit almaq isteyir. Digər tərəfdən, İrəvanda bunun üçün Rusya Federasiyasının "Qafqaz" limanı ilə bərə əlaqəsindən istifadə etmək isteyirlər. Bu liman vasitəsilə və Kerç boğazının o biri tərəfində yerləşən "Krim" limanına bərə xidməti hələ işğal olunmamış vaxtlarda Ukraynaya məxsus Krim ilə həyata keçirilirdi. Konkret olaraq "Kavkaz" limanına tranzitdən bəhs edilmiş, lakin vurgulanır ki, onsuza da Ermənistan Gürcüstan limanlarından istifadə edir və istifadə edə biler. Özü də Gürcüstan Ermənistanın dəniz tranzitine əngel törətmək fikrində deyil. Bunu belə, Ermənistanın əvvəlcə Rusya Federasiyasını hazırlaşa işğal olmuş Ukrayna Krimi ilə birləşdirmək məqsədi daşıyan Kavkaz limanından istifadə etməsi Rusyanın Ukraynaya təcavüzü səbəbindən ona qarşı tətbiq edilmiş sanksiyaların pozulmasıdır. Buna Gürcüstan deyil, Poti limanının operatoru olan

Gürcüstanın Poti limanı ilə Rusyanın Qafqaz limanı arasında müntəzəm bərə reyslərinin işe salınması artıq 2022-ci il iyunun 15-nə planlaşdırılmışdır. Layihə iki, gələcəkdə isə Poti və Kavkaz limanları arasında üç bərənin reysini nəzərdə tuturdu. Lakin 2022-ci il iyunun 17-də Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan onun "texniki səbəblərə görə təxire salındığını" açıqlamışdır.

Hollanda şirkəti diqqət çekdi.

Gürcüstanın Poti limanı ilə Rusyanın Qafqaz limanı arasında müntəzəm bərə reyslərinin işe salınması artıq 2022-ci il iyunun 15-nə planlaşdırılmışdır. Layihə iki, gələcəkdə isə Poti və Kavkaz limanları arasında üç bərənin reysini nəzərdə tuturdu. Lakin 2022-ci il iyunun 17-də Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan onun "texniki səbəblərə görə təxire salındığını" açıqlamışdır. Onun sözlərinə görə, bütün məsələlər, o cümlədən Qərbin sanksiyaları altında olan bərələrlə bağlı məsələlər həll olunanda, həlli daha çox vaxt aparan başqa məsələlər də yaranıb. Kerobyan izah etmişdi ki, Poti limanı Hollanda nəqliyyat şirkəti tərəfindən idarə olunur və o, bərə xidmətinə yaşıq işıq yandırmaq üçün menzil-qərarğahı Haqqada yerləşən ana şirkətdən-dünyanın ən böyük liman operatorlarından olan APM Terminals şirkəti- icazə almmalıdır.

Vagan Kerobyan daha sonra vurğulamışdı ki, yaranmış çətinliklərə baxmayaraq, erməni tərəfi "adi bərə reyslərinin işe sa-


asılılıqdan siğortalanmaq isteyir. Həm Abxaziyanın "dənizkənarı Ermənistan" çevirilmesi planı ilə Qara dəniz ölkəsinə çevrilmək isteyir. Həm də İran üçün vazkeçilməz Avropaya açılan qapı roluna sahiblənmək isteyir ki, böyük ehtimalla limanın alınması və ardına gələn xərclərin də İranın qarşılıması mümkündür. Necə ki, məlum olduğu kimi, İran Ermənistandan sərhədin dən vaz keçməyəcəyini, sərhəd-lərin dəyişməyəcəyini hər fürsətde elan edir. İranın Avropaya iki yolu var-Suriyadan keçməklə Aralıq dənizinə yaxud Ermənistandan Gürcüstan'a, oradan da Qara dənizlə Avropa bazarına çıxməq. Yenə teatr pərdəsinin arxasında İran var...

Bəs Gürcüstan əlindən artıq getmiş və qayitmaq ehtimalı "0" olan Abxaziya-Cənubi Osetiya itkisine, artıq reallaşmaqdə olan rus işgalinə, üstəlik sürünən erməni işgalinə qarşı necə durabilər. Ukraynadakı "xüsusi hərbi eməliyyat" yekunlaşlığı təqdirdə başı açılan Rusiya üzünü hansı ölkəyə çevirəcək-növbəti qurban Gürcüstan ola biləmi? Abxaziyada baş verənləri, Bjaniyanın açılmasını nəzərə alsaq təxmin edə bilərik ki, Gürcüstan növbəti hədəf ola bilər. Və o 2008-ci ildə olduğu kimi "tək", Rusiyaya qarşı əliyalın qalacaq. Çıxış yolu rəsmi Tiflisin "sığındığı" NATO-Qərb ola biləmi? Cətin ki... Gürcüstan iki ərazisini itirməsinə rəğmən özü də salamat qala bilməyəcək. Rəsmi Tiflisin etibarlı himayədarı Türkiyə ola bilər. Amma avqustun 12-də Didqorı döyündək qələbənin 900 illiyini qeyd etməklə Tiflisin Ankaraya simvolik mesajı hansı anlamı daşıyır? Yaxud Avropa İttifaqına üzvlüyün mü-



linması istiqamətində israrla irəliləyir". Eyni zamanda, o, "B" planını da açıqladı, buna baxmayaraq, Hollandalıdan göstərilən şirkət icazə verməz. Daha sonra bərə Batumi limanından buraxılacaq, nazir izah etdi ki, Batumi limanını Qazaxistan şirkəti idarə edir. Ümid edək ki, Qazaxistan şirkəti ermənilərə bu şansı yaratmayıacaq. Əlbəttə, Ermənistanın bu təşəbbüsünün bir daşla bir neçə quş vurmaq məqsədini daşıdığını qəbul et-sək, güman edə bilərik ki, rəsmi İrəvan bu addımla həm Türkiyə ilə Azərbaycanın perspektiv asılılığından, məntiqlə də siyasi zakirəsi dönəmində Ahıska türklerinin geri qayıdacağına şərait yaratmasına söz verən Tiflis "sözünü unutmaq"la nəyə nail olmaq istəyir... Ermənilərin dağıdıcı qüvvə kimliyini daşıdığını göz önüne alsaq Tiflisin də bu erməni zəlalətindən nəsibini alacağı mümkündür. Bəs türkərin ermənilərdən fərqli olaraq yaşadıqları toplumda birləşdirici amil rolu oynadığını nəzərə alsaq, Gürcüstanı dağıtmak istəyən ermənilərə qarşı türk amili ilə bir araya gəlmək daha məntiqli olmazmı?

Ülviyyə ŞÜKÜROVA



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Son zamanlarda ayaşlı və yeniyetmələr arasında intihar halları çoxalıb. Səbəblər sırasında imtahanda zəif nəticə, valideyn təzyiqi və s. amillər göstərilir. Xüsusən, imtahan ərefəsində artan bu rəqəmlərin kökündə hansı səbəblər yarılır? Günahı kimdə axtarmalıq? Bu və digər bu kimi sualların cavabını tapmazdan öndə, qeyd edək ki, dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Mütəxəssislər görə, intihar hadisələri daha çox yaz və payız fəsillərində baş verir. Bunun da müxtəlif səbəbləri var.

Ayaşlı intiharlarının əsas səbəblərindən biri də valideynlərin imtahanları gözündə böyük məlidir. Bir müdəddətdir ki, intiharların ən çox məktəblilər arasında olmasının nəzərəalsaq deyə bilerik ki, məktəblərdə şagirdlərə olan psixoloji dəstək də çox aşağı seviyyədədir.

Psixoloq, elmi lədən üzrə mütəxəssis Paşa Yaqub intihar edən şəxsin ürəyi və beyninə sanki kompüterə düşən virus kimi yad bir programın yazıldığını bildirir. O, insanları intihardan necə xilas etməyin yollarını açıqlayıb: "Son vaxtlar cəmiyyətimizdə intihar halları xeyli artıb. Artıq orta məktəb şagirdləri də intihara meyllidirlər. Əslində sosial vəziyyətin dən aslı olmayaraq bütün təbəqələrdə intihar hallarına rast gelir. İnsan hər zaman çətinliklər çəkir. İnsan bu çətinliklərdən beze bilir. Hamısı insanın çətinliyə dözməsi üçün insana sevgi hissini verir. Sevgi hissi insanı bu dünyada məşəqqətlərə dözməyə vadar edir. Neticədə yaxınlarının olan sevgi hissi formalaşır. Sevgi insanı dünyaya bağlayır. İntihar hadisələrini azaltmaq üçün valideynlər uşaqlarını seanslara aparmalıdır. Neqativ enerji olan insanlarda və yaxud da uşaqlarda bel, ciyin analıq orqanlarında sancılar, ağrılar çox olur. Hətta bel ağrıları, onurğada qırıja, əyrilik bu kimi xəstəlikləri belə neqativ enerji yaratmağa qadirdir. Qadınlar və qızlar ailə qurmadışından öncə bu neqativ enerjidən təmizlənərsə əlbəttə ki, uşaq tam sağlam dünyaya geləcək. Bu uşaqlar tam sağlam və həyat dolu olurlar. Fikir vermisinizsə, indi gənclər ailə qurmaq istəmirler. Buna səbəb həmin insanların neqativ enerjiyle dolu olmalarıdır. Neqativ enerji sanki program kimi insanların bədənində yerləşdirilir. Və bu enerji insanların bədənində məhəbbət hissini silir. Neqativ enerji göz və nəfəslədə insana ötürüle bilər.



həyəcan, qorxu, diksinmələr, qarabasmalar və s. baş verir. Daha sonra özüne qapanır, sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxlımları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklərdən yixildiğini hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiye çıxmama, həzm problemləri olur; bəzilərində isə, hallüsinasiya (ətrafında kölgə görmə, boş otaqdan səs eşitmə) baş verir. İnsan səbəbsiz əsəbleşir və səbəbsiz ağlayır. Bütün

insanların diqqətini çeksin.

Paşa Yaqubun fikrincə, belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükleri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışınlar: "Organizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc,



"Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükleri depressiv vəziyyətdən çıxıb cəmiyyətə qaynayıb-qarışınlar"

Yeniyetmə və gənclər arasında intihar halları niyə artıb?

Paşa Yaqub: "Uşaqlarda, yeniyetmələrdə həddindən artıq yorğunluq, ağırlıq, özünə qapanma, qorxu, əsəbilik, ağrılar varsa mütləq mütəxəssisə müraciət etmək lazımdır"

İnsan bədənində neqativ enerji çox olarsa bu zaman kin kuduret çoxluq təşkil edir və neqativ enerji öz işini görür. Valideynlər diqqətli olmalıdır. Uşaqlarda, yeniyetmələrdə həddindən artıq yorğunluq, ağırlıq, özünə qapanma, qorxu, əsəbilik, ağrılar varsa mütləq mütəxəssisə müraciət etmək lazımdır. Qara enerjini hiss etməmək mümkün deyil.


Araşdırısaq görək ki, intihar edən insanların sevgi hissi olmur. Buna görə də o həyata bağlanır. Bəzən, insana örtülen neqativ enerji onun qəlbində olan sevgi hissini silir. Bu vaxt insanı dünyaya bağlayan bağ qırılır. İnsan özüne qapanır, sevdikərindən uzaqlaşır, hətta doğmalarını belə görmək istəmir. Bilməliyik ki, insan qəlbindəki məhəbbət hissi kompyuterdəki fayl və programlara bənzəyir. Virus kompyuterdəki fayl və programları nece silirsə, neqativ enerji də insnın qəlbindəki sevgi və inam hissini eləcə silir. Bundan sonra insan depressiyaya düşür və sevdikərindən uzaqlaşır. Qəlbində onu dünyaya bağlayan bağ (sevgi, məhəbbət) olmadığından intihar haqda düşünməye başlayır. Belə insanlarda ilk növbədə

bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir. Xəstənin dini inancı olduqqa, bu faktor intihari bir qədər ləngidir. Çünkü cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin intihar fikri hələ də beyindən çıxmır".

Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə vəsaq, bunların əksəriyyəti ailədaxili münaqışlərdən qaynaqlanır. Məsələn, ali məktəbə qəbulla bağlı intiharlarda bəzən görürsən ki, valideyn övladının ne istədiyinin fərqinə varmadan ona dikte etməyə çalışır. Valideyn özlüyündə bir yol çizir və bunu mütləq bir şəkildə aşılamaya çalışır. Sən bu ixtisas üzrə təhsil almalısan və yaxud bu pəşənin sahibi olmalısan. Bütün bunlar yeniyetmədə müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə bilməyəcəyini düşünərək intihara cəhd edir. Ancaq nəzərə alıma lazımdır ki, intihar heç bir halda çıxış yolu deyil. Sadəcə, problemdən qaçmaqdır. Bir qism ailələrdə də intihara cəhd insanların diqqətini bu problemə yönəltməkdir. Elələri özünü öldürmək üçün bu akti həyata keçirmir. Onlar istəyir ki,

ne də övlad sevgisi insanı intihar fikrindən daşındırıbilmir. Yuxarıda qeyd etdik ki, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Bu səbəbdən heç kəsi sevmir, eks cinsə məhəbbət hissi olmur, hamiya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkatı onu əsəbleşdirir. Belə pasientlər nevroloqlarla və psixiatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yازılır. Bu dərmanlar onu bir qədər sakitləşdirir də, narkotik təsiri olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir. Neticədə beynin keyləşir, əmək qabiliyyəti itir, eks cinsə həvəs olmur. Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbuletmədikdə təkrar narahatlıq və intihar fikri yaranır. İnsan da enerji (ruh) daşıyıcıdır. Onun enerjisi nə qədər ki sabitdir, heç bir problem baş vermir. Elə ki, insanın üzərinə neqativ (qara) enerji yönləndirilir, ilk növbədə ondakı enerjinin növü dəyişir. Sabit cərəyan "dəyişən cərəyan" formasına keçir. Beləliklə, organizmdə sabitlik po-

zulur, həli tez-tez dəyişir - gah yaxşı, gah da pis olur. Belə şəxslərin fikirləri də halları kimi dəyişən olur, qərar vere bilmirlər. Uzun araşdırılardan sonra keşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yeni testerdə olan bütün funksiyalar eslinde insanda da var; sadəcə iniyidək keşf edilməyibmiş. Elmi-lədən (elmin alt qatı) üsulu ilə bu sirləri keşf etdikdən sonra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yeni onlara elimi vurdurduqda həm ağrıının harada olduğunu, səbəbini təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyanə çevirə bilməm. İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerde və sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud



səhərə yaxın, insanların yuxuda olarken intihar etməye çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özüne qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etse də), paltaları tez-tezdeyişsin və etirəlsin, tualetə telefonla girməsinlər, axşamüstü hamama girməsinlər. Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükleri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışınlar. Əgər xəstəni getirmek mümkün deyilse, onda yaxınları gəlib bizimlə məsləhətəşsələr, fərdi qaydada verdiyimiz tövsiyyələr insanın depressiyadan çıxmasına və intihar fikrindən daşınmasına səbəb olur".

Jale FAMILQIZI

Suraxani Rayon Məhkəməsindən qeyri-qanuni qərar...



"Yelo Bank" (keçmiş "Nikoil Bank") borcunu ödəyən vətəndaşın mənzili əlindən alındı

Bakı sakini Hüseyin İbrahim oğlu Sadıqov "Hürriyyət"ə müraciət edərək bildirir ki, "Yelo Bank" (keçmiş "Nikoil Bank") ve Suraxani Rayon Məhkəməsindən şikayətçidir. O 2014-cü ildə "Nikoil Bank"dan kredit götürmək üçün evini girov qoyur. Lakin sonradan ödənişi ödəməkdə problemlər yaşayır. 2019-cu ildə ev bankın balansına keçir və onlar evdən çıxarılır. Lakin sonradan işləri qaydasına düşən Hüseyin Sadıqov banka 18000 manat köçürür və ona borcunun tam bağlanıldığı deyilir. O, iki aydan sonra bankla razılaşır, mənzil ona 60380 manat qiymətinə satılır. Ancaq Suraxani Rayon Məhkəməsinin hakimi nə ödənişləri, nə pandemiyanı, nə də müqavilə müddətinin daha 2 il bitməsini və digər sübutlarını nəzərə almadan mənzilin ev sahibindən alınması barədə qərar qəbul edir.

Çərəsiz vəziyyətdə qalan şəhər sakini ölkə başçısından kömək istəyir: "Yelo Bank" haqsız yerə mənim evimi elimdən alıb. Mənim kimi bir çox şikayətlər var. Azərbaycanda artıq hər kəs demək olar ki, "Yelo bank" rəhbərliyinin fırıldaqçı oyunundan xəbərdarlıdır. Bütün dövlət qurumlarından, Cənab Prezident İlham Əliyevdən "Yelo Bank" (keçmiş "Nikoil Bank") və Bakı şəhəri Suraxani Rayon Məhkəməsinin hakiminin gördüyü işlərlə tanış olub, mənə köməklək etmələrini xahiş edirəm. 2014-cü ildə evimi "Nikoil Bank" a girov qoyaraq 45000 manat kredit götürdüm. 3 ay ödədikdən sonra ticarətde problemlər yarandı, gözləmədiyim uğursuzluqla qarşılaşdım və borclarımı ödəyə bilmədim. Nəticədə bank məni məhkəməyə verdi və evim bankın adına keçdi. 2019-cu ildə ev bankın adına keçdi və bizi 2 azyaşlı uşaq-



la birlikdə evimizdən çıxardılar. Tek eynimizdəki geyimlər... Evdən heç ne götürə bilmədik. Ailəmin her üzvü ayrı-ayrı qohumlarda qaldı. İki aydan sonra bankla razılaşdım və evimi məne 60380 manat 10 qəpik qiymətinə satılar. Korona pandemiyası başladı. İşlər dayandı, vəziyyət yenidən pisləşdi, çərəsizlik yenə məni və ailəmi tutdu. Ancaq aptek və cörək üçün harasa getmək olurdu. Bunun üçün krediti vaxtında ödəyə bilmədim. Pandemiyanın və sərt karantin rejimi bir az yumşaldıqdan sonra yenidən işlərimə döndü və dərhal banka 18000 manat ödədim. Bu ödədiyim məbleğə qədər de əlimdə olan pulları banka ödəmiş ki, borcum azalsın. 18000 manat ödədikdən sonra bankdan təmizlik kağızı istədim və mənə "borcunuz tam bağlanıb" dedilər.

Bank dedi ki, borcunuz 100 faiz ödənilib. Təmizlik kağızının verilməsini tələb etdim. Borcun olmaması haqqında arayış almaq üçün məndən 20 manat istədilər. Verilən sənəd məni qane etmədiyinə görə, bank işçisinə müraciət etdim ki, mənə arayış vermişim ki, kredit borcunuz bağlanılib. Axi, biraz evvəl borcum olmadığını demişdilər. Yene bank yalan-dolanlarıyla məni aldadır. Müqavilənin şərtlərinə əsasən

pulumu ödəmişəm və mənim olmamışdır. "Yelo Bank" və Suraxani Rayon Məhkəməsinin hakimi pandemiyanı, ciddi karantin rejimini nəzərə almayıb. Bir müddət keçdikdən sonra məhkəmədən mənə çağırış gəldi. Məhkəməyə qədər bir dəfə de olsun mənə məhkəmədən kağız gəlmeyib. Hakim isə deyir ki, məhkəmələrde istirak etməyib, bank sizdən şikayət edir ki, evi boşaltılsınlar. Məhkəmə 23.08.2022-ci il tarixdə qərar verib ki, ailə evi tərk etsin. Müqavilənin bitməsinə isə 2 il var. Bu haqqıslıq deyil, bəs nedə?.. Bele nəticəye gelirəm ki, Rəşad adlı "Yelo Bank" işçisi məni aldadır.

Qarşı tərefi dinləməyə hazırlıq.

Jalə FAMILQIZI

Gədəbəy icra hakimiyyəti binasında insident yaşanıb

42 yaşlı qadın saxlanılaraq rayon polis şöbəsinə aparılıb



məsənə göndərilib. Məhkəmədə bildirilib ki, T. Hümbətova əvvəller də həbs heyati yaşayıb və dəfələrə icra Hakimiyyətində qəbullarda iştirak edib. Məhkəmə ona 25 sutka həbs cəzası təyin edib.

Hadişə ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirilib ki, T. Hümbətovanın şikayətləri ilə bağlı dəfələrlə ona izahatlar verilib və müvafiq köməkkilər göstərilib.



Məhərrəm və Səfər aylarından sonra ət yenidən bahalaşacaq

Qəssablar qiymət artımının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini bildirirlər

Bu ilin iyun ayında hökumət Azərbaycanda ətin qiymətinin ucuzlaşacağı anonsunu verə də, bunun tam əksi müşahidə edilir. Bele ki, bir neçə gün əvvəl ətin qiyməti 12 manata, hazırda isə 13 manata qədər bahalaşıb. Quzu ətinin qiyməti isə dəyişməyib - 15 manat.

"Hürriyyət" modern.az-a istinadən xəbər verir ki, bu barədə danişan saticilar bahalaşmanı yem və otun qiymətinin qalxması ilə elaqələndirirlər. Əslində qəssablar da bahalaşmadan narazıdır. Onlar qiymət artımının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini bildirirlər.

Bununla belə, ət satışı mənteqələri Məhərrəm və Səfər aylarından sonra ətin yenidən bahalaşacağını istisna etmirlər: "Hazırda toyalar yoxdur, ətə telebat da yoxdur. Amma sentyabrdan toyalar başlayanda ətin 15 manata qədər bahalaşacağı gözlənilir. Qiymət artımı bizdən asılı olan məsələ deyil. Burada heç kəndli də günahkar deyil. Yem, ot bahadır. Kəndli də bir danaya edilən qulluq, çəkilən xərci çıxarmalıdır ki, qazancı olsun".

Xatırladıq ki, Hicri təqvimin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın ekşə bölgələrində toy mərasimləri təxirə salınır. Avqustun 28-i Məhərrəm ayı başa çatıb, ayın 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq. Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyin (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Payızdan maska tələbi qüvvəyə minə bilər

Mərdan Əliyev: "Doğrudur, yoluxma riski çox olan yerlərdə fərdi şəkildə insanlar maska taxır, lakin yaxın gələcəkdə maska tələbi məcburi hal ala bilər"

"Payız və qışda sənənişin avtobuslarında, xəstəxanalarda, metroda maskanın təxiləsi mecburi ola bilər. Virus həyatımızdan tamamilə çıxmayıb". Bunu infeksiyonist-həkim Mərdan Əliyev bakupost.az-a açıqlama-sında bildirib.

İnfeksiyonist qeyd edib ki, yoluxma sayında artım olsa da, koronavirus çox sürətlə yayılır: "Artıq kollektiv immunitet formalaşıb deyə koronavirus yavaş-yavaş davam edir. Pik nöqtəyə çatmasına hələ var. Yəqin bu, payızda baş verəcək. Xəstəxana şəraitində müalicəsi tələb olunanların sayı da çox deyil. Karantin qaydalarının sərtləşdirilməsi, məhdudiyyətlərin olması inandırıcı deyil. Həc payızda belə, məhdudiyyətlər gediləcəyini düşününmürəm. Lakin maska tələbi gündəmə gələcək. Bir müddət öncə Səhiyyə Nazirliyi maska ilə bağlı bir neçə dəfə tövsiyə karakterli fikirlər səsləndirib. Doğrudur, yoluxma riski çox olan yerlərdə fərdi şəkildə insanlar maska taxır. Lakin yaxın gələcəkde maska tələbi məcburi hal ala bilər".

Mərdan Əliyev hesab edir ki, növbəti ildə koronavirus hər il bu mövsüni xarakterli qırıp kimi olacaq və bitəcək: "Yəni pandemiya formasında olmayıacaq. Sadəcə, bizdə yoluxma sayı çox hesab olunur. Düşünürəm ki, gələn il-dən rəqəmlər azalacaq. Əslində 500-700 rəqəmləri çox deyil. Yəqin ki, bir müddət sonra bunun statistikasını heç aparmayacaqlar. Gələn ildən koronavirus aktuallığını itirəcək".



"Türkman demək elə Azərbaycan türkü deməkdir"

Faruk Faik Köprülü: "Həm türkmanlar, həm də Azərbaycan türkləri eyni soydandırlar və bir bulaqdan su içmişlər"

"İnsanlarımızın milli şür və özünü dərki olacaqsə, dövlətlərimiz də bunu siyaset meydanında ortaya qoyacaqlarsa bütöv Azərbaycan da, böyük Turan da olacaqdır"



19.09.2018-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədqiqatçı-alim, professor, şair Faruk Faik Köprülüün "Kərkük tarixi ve Türkmen eli mədəniyyətdən səhifələr" mövzusunda məruzəsi dinlənilib. Tədbirde ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin və Filologiya fakültəsinin professor-müəllim heyeti, doktorantları, magistrleri və tələbələri iştirak etdilər.

Türkmen eli mədəniyyətinin qurucularından, araşdırmaçlarından olan professor Faruk Faik Köprülü 1953-cü ildə Kərkük mahalının Altıncorp qəsəbəsində anadan olub. 1974-cü ildə Bağdad Universitetinin Tehsil fakültesinin ərəb bölməsini bitirib. Əmək fəaliyyətinə Kərkükde orta məktəbdə müəllim işləməkə başlayıb. 2004-cü ildən türk məktəbində fənnbilimişə rəhbəri olub, İraq-Türkmen məktəbinin tədrisine rəhbərlik edib.

Gənc yaşılarından ədəbiyyatla məşğul olmuşa başlayıb. Bədii yaradıcılığa şeir yazımcılaşa başlayıb. Sonradan öz yüksək məzmunlu yazıları ile Türkmen ədəbiyyatçıları sırasına qoşulub. Bağdaddakı Türkmen radiosunda ədəbiyyat və folklor programlarını hazırlayaraq təqdim edib. 35 ildən çoxdur ki, "Türkmen eli" proqramının aparıcısıdır. Elmi və mədəni fəaliyyəti ilə İraq Türkmen mədəniyyətinə böyük xidmətlər göstərib. Bir çox beynəlxalq konfransların iştirakçısı olub. İraq Xəttatlar Dərnəyinin, Türkmen Xalq Şairləri Dərnəyinin, İraq Ədəbiyyatçılar Birliyinin və digər yaradıcı təşkilatların üzvüdür. Ərəb və türk dillerində 50-dən çox kitabın müəllifidir. Bu kitablardan 6-sını Azərbaycana həsr edib. Azərbaycan Yazıçıları Birliyinin fəxri üzvüdür. Mərkəzi Azərbaycanda olan Beynəlxalq Vektor Elm Mərkəzi tərəfindən fəxri doktor adına layiq görüldü. Professor Faruk Faik Köprülü həmçinin, "Qızıl ulduz" medali ilə təltif edilib. "Kərkükden Bakıya şahin uçurdu" adlı son kitabı 2018-ci ilin mayında çap olunub.

Dəyirmi masa arxasında İraq türkmanlarının siyasi, sosial, iqtisadi vəziyyətləri, ana dillerində təhsil, mədəni məxtarıyyət, Azərbaycan və Türkiyənin türkmanlı soydaşlarımızla əlaqələri, eləcə də digər məsələlər geniş müzakirə olundu.

Kərküklü yazıcının Nizami Gəncəvi, İmadeddin Nəsimi, Məhəmməd Füzuli, Hüseyin Cavid, Məmməd Hüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə və digər ədiblərimizin incilərindən elə gözəl sitatlar gətirirdi ki, sanki fenomenal yaddaşa malik Azərbaycanın filolog alımı kimi çıxış edirdi.

Tədbir sonunda Professor Faruk Faik Köprülü görüşdə öz şeirlərini oxuyub, iştirakçıların suallarını cavablandırıb.

Professor Faruk Faik Köprülüdən ayaqüstü aldığı eksklüzyiv müsahibəni olduğu kimi təqdim edirəm.

- **Faruk bəy, Azərbaycanla bağlı hansı təsəssüratınız?**

- Azərbaycana geləndən ne yadlıq, ne də yorğunluq hiss edirəm. Çünkü soyumuz, dilimiz, kültürümüz bədir. Ona görə Azərbaycanı ikinci vətənim hesab edirəm.

- **Cıxışınızda İraqdakı türkmanların radio və televiziya verilişlərinin fəaliyyətindən səhifətə açdırınız. Bəs qəzet, jurnallarınız necə, nəşr olunurmu?**

- Belə, nəşr olunur. Men özüm 16 ildən çoxdur ki, "Fənər" jurnalının baş redaktoruyam. Əvvəller qəzetişimde nəşr olunurdu, təsəssüflər olsun qəzetişim hazırlıda nəşri dayandırıb. Bu sahədə fealiyyətəmizi gelecekdə bərpa etdirməyə çalışacaqıq.

- **İstiqlaliyyətləri uğrunda türkmanlar savaşa hazırlıdı?**

- Əger səhifətən mübarizədən gedirse, başımız düşmənlərimiz qoltuqaltında qalsa, son damla qanımıza qədər savaşacaqıq və ər meydandan çəkilməyəcəyik.

- **Türkmanlar qaraqoyunu və aqçoyunlularının tövəməliyərdir. Siz özünüzü türkman yoxsa, Azərbaycan türkü he-sab edirsiniz?**

- Həm türkmanlar, həm də Azərbaycan türkləri eyni soydandırlar və bir bulaqdan su içmişlər. Yəni, türkman demək elə Azərbaycan türkü deməkdir.

- **Bütöv Azərbaycan arzusunun yaxın gələcəkdə bər-qərar olacağına inanırsınız?**

- İnsanlarımızın milli şür və özünü dərki olacaqsə, dövlətlerimiz də bunu siyaset meydanında ortaya qoyacaqlarsa bütöv Azərbaycan da, böyük Turan da olacaqdır...

Abdulla İSMAYILOĞLU

İngiltərəda tibb sahəsində səs yaradan azərbaycanlımız!



Elnur ELTÜRK

2012-ci ildən Amerika Cərrahları Kolləcisinin üzvüdür. Beynəlxalq uşaq cərrahi sertifikasi var. 2017-ci ildə Uşaq Cərrahlarının Avropa Şurasının əməkdaşı və üzvüdür.

İlhamə Cəfərli akademik istiqamətdə fealiyyətini davam etdirir.

2022-ci ildən İngiltərə Cərrah Qadınlar Cəmiyyətinin qadın cərrah mentorudur. 2021-ci ildən etibarən Androgenə həssassızlıq sindromunda X- genlerinin rolü və bu uşaqların rekonstruktiv əməliyyatla bərpası beynəlxalq PhD üzrəndə işleyir.

2020-ci ildən bugündək "Biomedica A Peer Review" dərgisinin Beynəlxalq redaktorudur.

2021 - bugündək Pediatrik Praktika və Tədqiqat jurnalının Beynəlxalq redaktoru

2021- bugündək CIPT nəşrlərinin Redaksiya üzvü

2020 - bugündək Neonatologiya jurnalı redaktəçi konsultant

2020- bugündək Junior Medical Research jurnalı (JMR) Beynəlxalq redaktorudur.

2020-bugündək Pakistan Universiteti Tədqiqat Şurasının üzvüdür.

2016- 2018-ci illərdə "Contemporary Medicine" dərgisində məsləhət şurasının üzvü olub.

İlhamə Cəfərli kitablar yaza-raq tibb sahəsinə öz töhfələrini verib.

▫ *Wilm's Tümörü Yogesh Kumar Sarin, i. Cəfərli (capa verilib 2022)*

▫ *Cərrahiyədə IMM-Q BANK Dr. Shahan Saleem, Təhfa verən i. Cəfərli, 2020*

▫ *Xalq təbəbəti (Etnobotanika). S.İbadullayeva, i. Cəfərli, M. Zaezizade, S. Namin, 2017*

▫ *Efir yağları və aromaterapi-*

ya. Bakı-Elm, Prof. S.C.Ibadul-layeva, i.Ə.Cəfərli, 2007

İlhamə Cəfərli 25-dən çox elmi məqalənin müəllfidir. Həmçinin, 12 akademik təltife layiq görünlüb.

İlhamə xanımın daha böyük uğurları qarşılardır. Çünkü dayanmadan öz üzərində çalışır və yeni



elmi tibbi nailiyyətlərin sırrine yiye-lənmək üçün səbrle can atır. Ona geləcək fealiyyətlərində uğurlar ar-zulayıram.

Qeyd edim ki, İlhamə Cəfərliinin babası Cabbar Cəfərov Azərbaycanın ən tanınmış cerrahlarından olub.

"Azərbaycanın Dostları" İsveçrədə coşqu ilə qarşılındı

"Azərbaycanın Dostları" Birliyi ölkəmizi İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uşurla təmsil edib. "Hürriyət" modern.az-a istinadən xəbər verir ki, festivalda Azərbaycan, İspaniya, Portugaliya, Finlandiya, Ukrayna, Sri-Lanka və digər ölkələrin milli-mədəni birlilikləri iştirak edib.

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan "Ritm" rəqs qrupu festivalda "Yallı", Sarı gəlin", "İgidlər", "Azərbaycan naxışları", "Odlar yurdı" və digər milli rəqslerimizi təqdim ediblər. Milli adət-ənənələrimizi eks etdirən bu rəqsler tamaşaçılarda böyük rəğbet doğurub.

Təşkilatçılar Basel şəhərində fealiyyət göstərən "Azərbaycanın Dostları" Birliyini festivalın əsas hadisəsi



adlandırlılar və yüksək sənət nümunəsi nümayiş etdirən "Ritm" rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu festival güleş üzrə İsveçrə çempionatı ərefəsində təşkil olunub.

Salyan rayon sakini, iş adamı, şərlənərək həbs olunmuş 2-ci qrup Qarabağ qazisi Elşən Cabbarovun atası Mürsəl Cabbarov bu yaxınlarda növbəti dəfə "Hürriyət"ə üz tutaraq oğlunun başına açılan oyunlardan, övladının üzləşdiyi haqsızlıqlardan danışıb. Uzun illər Salyanın Ağsaqqallar Şurasının üzvü olmuş Mürsəl Cabbarovun sözlərinə görə, oğlu yerli məmurlar tərəfin-dən şərlənib və nəticədə Cinayət Məcəlləsinin 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə ittihad olunaraq həbs olunub.



"Cənab Prezident, oğlum özünə qəsd etmədən səsimi eşidin, bütün məhkəmə orqanlarına müraciətim əsassız qalıb,
yazdığım ərizələr geri qayıdır,
başqa-başqa ünvanlara yönləndirirlər"

Nazırılıyi ve diğer kurumlardaki şla-
qelerinden istifadə edərək, oğlumur
azadlığa çıxmasını əngelleyir. Çünkü
o, birilir ki, oğlum azadlığa çıxarsa
onun ve digərlərinin qanunsuz əməl-
ləri ifşa olunacaq. Buna görə də oğ-
lumun hətta amnistiyaya düşməsinə
belə, mane olur. Məhə bu, onu de-
məya əsas verir ki, Cəbrayıllı Vəliyev
özünün qanunsuz əməllerinin ifşa
olunacağından ehtiyat etdiyi üçün

edin. Bununla bağlı Prezidentin de xüsusi tapşırığı oldu. Ancaq yene de bu sahədə problemlər var. Qazilerin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Təbii, onların travmaları var, ancaq məsələ ondadır ki, özlərinə odlamalarını icra strukturlarının onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər. “Baş vərənləri “Vyetnam sindromu”, “Əfqan sindromu” kimi cəmiyyətə təqdim

Əli Həsənovun qaynı Qarabağ qazısını ölüm haddinə çatdırıb

Mürsəl Cabbarov: "Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Vəliyev Daxili İşlər Nazirliyi və digər qurumlardakı əlaqələrindən istifadə edərək, oğlumun azadlığı çıxmasını əngəlləyir"

"Çünkü o, birilir ki, oğlum
azadlığa çıxarsa onun və
digərlərinin qanunsuz
əməlləri ifşa olunacaq"

**“Məhkəmədə oğluma
qarşı irəli sürürlən
ittihamlar sübuta
yetirilməyib”**

Mürsel Cabbarov onu da qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ve Bakı Apellyasiya Məhkəməsində oğluna qarşı irəli sürülen ittihamlar sübuta yetirilməyib: "Elşən Cabbarovla eyni madde ilə ittiham olunan Məmməd Cəfərliyə 2 il evdustağı cəzası verildi. Haqqsızlıq oldu. Bakı Apellyasiya Məhkəməsi də bizim işimizə baxmadı, Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi cəzani əsaslı saydı. Mənim oğlum adam ödürülməmişdi ki, ona bu cür ağır cəza verildi. Anasının bu haqqsızlıqla üreyi dözmədi və nəticədə vəfat etdi. Mənim özüm de xəsteliyə düşmüşəm".

Mürsel Cabbarovun sözlərinə görə, oğlu Salyan rayonunda bir çoxlarının haqqını müdafiə etdiyi, dolayısıyla korrupşioner məmurların ayağını tapdaladığı üçün şərlənərək həbsə atılıb. O, həmçinin oğlunun həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçiSİ Əli Həsənovun qaynı, Salyan Rayon Polis İdarəsinin reisi vəzifəsində çalışmış Cəbrayıł Vəliyevi də günahlandırib: "Bütün məhkəmə orqanlarına müraciətim əsaslı qalıb, yazdırıbm ərizelər geri qayıdır, başqa-başqa ünvanlara yönləndirirlər. Men bilirom ki, Cənab Prezident müraciətimi görsə, bu özbaşinalıq son verər. Bu məsələye daha geniş şəkildə və Prezidentin tapşırığına əsasən baxılsa haqq ədalət öz yerini tapacaq".



"Əgər bu insan həqiqətən də günahkardısa, bəs niyə İlham Əliyevə müraciəti çatdırılmışdır? Üzünə qoyulan insanların 4-ü şikayətlərini geri çəkiblər və bildiriblər ki, bizi machur edirdilər"

Elşən Cabbarova 11 il iş kəsildiyini qeyd edən atası iddia edir ki, oğlu artıq haqqsızlıqlara dözə bilmədiyi üçün özüne qəsd edəcək: "Artıq haqqsızlıqlara dözə bilmir. Səhhətində ciddi problemlər yaranıb. Artıq 4 ildir həbsdə yatır. Özü II qrup Qarabağ əlilidir. Pensiyası səbəbsiz yere kəsilib. 15 ildir ki, pensiya alan bir qazinin pensiyasını kəsiblər. Bir çox dövlət qurumlarına, o cümlədən Cənab Prezident İlham Əliyevə yazdığı məktublar çatdırılmışdır. Əgər bu insan həqiqətən də günah-kardırsa, bəs niyə İlham Əliyevə müraciəti çatdırılmır? Üzünə qoyulan insanların 4-ü şikayətlərini geri çəkiblər və bildiriblər ki, bizi məcbur edirdilər. Şikayətlər əsassız qalıbsa, oğlum niyə həle de türmədədir? Cənab Prezident, imkan vermirələr şikayətlərim siza catsın".

Mürsel Cabbarovun sözlərinə görə, oğlu Salyan rayonunda bir çoxlarının haqqını müdafiə etdiyi, dolayısıyla korrupşioner məmurların ayağını tapdaladığı üçün şərlənərək həbsə atılıb. O, həmçinin oğlunun həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçiSİ Əli Həsənovun qaynı, Salyan Rayon Polis İdarəsinin reisi vəzifəsində çalışmış Cəbrayıł Vəliyevi də günahlandırib: "Bütün məhkəmə orqanlarına müraciətim əsaslı qalıb, yazdırıbm ərizelər geri qayıdır, başqa-başqa ünvanlara yönləndirirlər. Men bilirom ki, Cənab Prezident müraciətimi görsə, bu özbaşinalıq son verər. Bu məsələye daha geniş şəkildə və Prezidentin tapşırığına əsasən baxılsa haqq ədalət öz yerini tapacaq".



oğlumunun 11 il həbsdə qalmamasına
bu yolla da özünü mümkün təhlükə-
dən qorumağa çalışır. Cənab Prezi-
dent, bütün bunları nəzərə alaraq
şərlənərək həbs olunmuş oğlumur
tezliklə azadlığına qovuşmasını tə-
min etməyinizi xahiş edirəm".

Mövzuya əlaqəli olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə saxlasaq da verdiyimiz suallar cavabsız qaldı. Bildirdilər ki, yalnız məhbusun ailə üzvlərinə onun haqqında məlumat verə bilerik.

PS. Bir müddetdir ki, cəmiyyəti mizi silkələyen hadisələrdən birinə çevrilən qazilərin intiharı xəbərində sözün əsl mənasında qəlbimizi ağrıdır. Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Həmçinin, başqa bir qazi də Əmlak Məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verdi. Amma bunu adı vətəndaş etseydi, bu sadəcə bini intihar hadisəsi kimi bilinəcəkdi. Lakin qazilər bizim həssas nöqtəmiz olduğuna gğre bu, bizim üçün SOS siqnalıdır. Qazilərin müharibədən sonra psixoloji yardım almaları mütləq idi. Çünkü nə qədər də olmasa yaşıdlıqları, gördüklləri, hiss etdikləri, enerji və basdırılmış duyular necəse çıxmalıdır. Onlar çıxmayan da katarsis yaranır. Yeni, yüksilmiş həmin enerji başqa bir yerde partlayır. İndi də səhbət açdığımız qazinin şərlənərək həbs edilməsi isə ölkə adına çox utancverici addımdır.

Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağrıqlar edildi ki qaziləri dinləyin, problemlərini həll

Bəki Apellyasiya Məhkəməsinin Cinayat
Kolleqiyasına

Sürtü:
Eski Ağır Cinayatlar Məhkəməsinin
hakimi Ərgan Hacıyev

Təqibşuradın gavən Cabbarov Elçin Mürsəl oğlunun
CM-nin 178.3.2, 182.3.2 və 206.2.c maddələrin
və qeyrişəhər təqibşuradılmasına dair cinayət işi
üzrə zərər cəmişə sənədən Həsənov Röylə Qəmbar oğlu
tərofəndən. AZ-089/1915 Tel: (050) 247-52-55

Sikayətname İmtiyazlı Barəcərözü

Bəki Ağır Cinayatlar Məhkəməsinin Cinayat İmtiyazlı Barəcərözünün 11/01/2020 sayılı iş üzrə 14 yanvar 2020
ci ələməti ilə həqiqi təqibşuradı. Cabbarov Elçin Mürsəl oğlu 11/01/2020
azadlıqlan matrənumu cəzahətən qəbul edilmişdir.

Məhkəmə iflasdırmasından sonra mən təm锡yil ola ki, man bəhər zərərkimini
gəssər bəzi salhiyyəti (vəzifəli) ıstımlar, istiqamət və məkmək üçün kimi istifadə
etmişəm. Bəzək elçinin Əzizliliyi tutulması üçün istifadə etdilər. Elçin Cabbarov
azadlıqlan matrənumda qəbul edilmişdiyim işləyin isən, Elçin Cabbarov
Cələbbəyə layiqlığındır.

Təqibşuradılardan şəxsi Elçin Cabbarov manş qərəb həzir bəman pisləməndə
ONDAN pislər görənmişəm. Elçin Mürsəl əməkçiyyətini ayıran adımlara və manş
ətmişəm. Elçin Mürsəl əməkçiyyətini ayıran adımlara və manş
sikayəti ondan çıxmışdır. Sənədən Elçin təqibşuradıqən qədər qurşurdum bəhər manş
tutular. Ona görə də mənbər qaldı qədər sikayət edədim.

Əzizliliyindən şəxsi Elçin Cabbarov mən həq bi mərdil, mənəni da körə,
mən qərəb manş adımları təqibşuradı. Mən vəzifəm mənəni da mən qərəb
tüm Əzizliliyindən şəxsi Elçin Cabbarov qaya nec bir hədəmət və hədəmət yoxdur
gələcəkdə olmuyacaq.

Yuxarı göstərilənlərə nəzər alaraq vəzifə, təpələrindən sənəd
Cabbarov Elçin Mürsəl oğluna qaya olan sikayətdən intibah qəbul edilin və Elçin
Cabbarovun əməkçiyyətindən hələmlik ləğədər edilin, barəsindən o cinayət işinə
şəhər və hərbi barədə qəbul edilin.

Zərər cəmişə
Həsənov Röylə Qəmbar oğlu

24.01.2020 ci il

etmək əsas səbəbdən diqqəti yayın-dırmaq üçündür. Nə Vyetnamda vu-ruşan ABŞ əsgəri, nə də Əf-qanis-tanda vuruşan SSRI əsgəri belə qə-bul edilmirdi. Bu Vyetnamdanın və Əf-qanistandanın qayidianlarda mənəvi-psixoloji diskomfort yaradırdı. Əksinə Azərbaycan əsgəri mənəvi-psixoloji baxımdan çox rahatdır. Bəs neçə olur ki, bütün cəmiyyət bu in-sanlara saygı ilə yanaşır, amma problemlər qalır? Axi neçə olur ki, hansısa qazi və yaxud şəhid ailəsi hər cürə qayğı ilə əhatə olunur, amma bir başqası laqeyidlikdən, diq-qətsizlikdən gileylenir və həttə inti-har edir? Bax problemin kökü bur-dadır. Bunu araşdırmaq lazımdır. Bu problem təkcə qazılrlarla bağlı de-yil. Qarabağ müharibəsində şəhid olanların ailələri, sağlamlığını itirənlər və müharibədən sağ-salamat qayidianların hamisini əhatə olun-malıdır.

Jalə FAMILQIZI



"Pandemiya artıq dünyada siyasi oyuna çevrilib"

Rəşid Mahmudov:
"Payızdan etibarən qapanmalara gediləcəyini gözləmirəm, çünki artıq elə böyük bir təhlükə yoxdur"



Son günlər ölkədə koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunur. Bu işe insanlarda müyyən təşviş hissi yaradır. İnsanlar əvvəlki kimi iş yerlərinin, istirahət və əyləncə məkanlarının bağlanma bilmə ehtimalından narahatlıq hissi keçirirlər. Son günlərdə artan yoluxma halları onu deməyə əsas verir ki, payızdan etibarən yenidən maska tələbi gündəmə gələ bilər. Vəziyyət belə olan halda bir sual yaranır, əvvəlki kimi sərt karantin qaydaları, hətta qapalı məkanlarda maska ilə gəzmə qadağaları yenidən qayida bilərmi?

Mövzu ilə bağlı professor Rəşid Mahmudov Hurriyet.az-a açıqlamasında bildirib ki, artıq koronavirüsə bağlı ölkə əhalisini ciddi bir təhlükə gözləmir. Onun sözlerine görə, artıq əvvəlki kimi ciddi şəkildə ölüm halları da qeydə alınmayıacaq: "Qapanmalara getmək üçün heç bir əsas yoxdur. Adı, sağlam insanların koronavirus infeksiyasına yoluxmasında heç bir təhlükə yoxdur. Bu xəstəliyin simptomları adı qırıq infeksiyasi kimidir, cəmi 1 həftə davam edə bilər. İnanıram ki, bundan sonra əvvəlki kimi ölüm halları müşahidə olunsun. Ölüm halları o zaman ola bilər ki, bu virusa yoluxan insanlarda yanaşı xəstəliklər, qanda ləxtalanma, şəkər, hətta psixi xəstəlikler olsun. Xüsusilə də Covid-19 infeksiyası psixi xəstəliyi olan insanlarda çox təhlükəlidir. Belə insanlar olduqca diqqətli olmalıdır. Diqqət etsəniz görərsiniz ki, koronavirustan əziyyət çəkən xəstələrin eksriyəti məhz qorxudan dünəyinə dəyişdi. Onların qorxudan vəziyyəti ağırlaşdı, nəticədə dünəyinə dəyişdilər".

"Gələcəkdə koronavirusa yoluxan insanlar, bu xəstəlikdən əziyyət çəkənlər qətiyyən qorxmasınlar, çünki bu, çox təhlükəlidir" deyən professor qeyd edib ki, artıq pandemiya dünyada siyasi oyuna çevrilib: "Onu siyasişdirirlər ki, insanlar bir araya toplanmasınlar. Koronavirusla bağlı çətin günlər artıq geridə qalıb. Mən payızdan etibarən qapanmalara gediləcəyini gözləmirəm, çünki artıq elə böyük bir təhlükə yoxdur. Bundan sonra yoluxanlarda da yüksək forma müşahidə oluna bilər, bu da 1 həftə davam edir. Ona görə də sentyabr ayından etibarən, məcburi maskaya, məktəblərde distant təhsilə ehtiyac görmürəm. Artıq əvvəlki kimi heç bir təhlükə gözlənilmir. Lakin yanaşı xəstəliyi olan insanlar çox diqqətli olmalıdır. Əgər yanaşı xəstəliyi olan insanlar koronavirusa yoluxarsa, onlar da gələcəkdə ağırlaşma halları müşahidə oluna bilər".

Nərimən Məmmədli

"Gəncə-Daşkəsan Regional Təhsil idarəsinin müdürü Anar Qədiməliyev cinayat əmallarına göz yumur"

İlham Həsənov: "O, Gəncə şəhərində iki peşəkar məktəb direktoru Mətanət Qarayevanı və Knyaz Suleymanovu şantaj edərək vəzifə səlahiyyətlərini aşib onları özlərini öldürmək dərəcəsinə çatdırılmışdır"



Əməkdar müəllim, 1995-ci ildən YAP-in üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, "Qızıl Qələm" mükafatı laureati, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliliyinin üzvü İlham Musa oğlu Həsənov Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Müraciət ünvanlayıb. Bir nüsxəsi də "Hürriyət"ə daxil olan müraciətdə deyilir: "Hörmətli cənab Baş Prokuror!"

Yazılıb sizə bildirirəm ki, mən 18.08.2022-ci ildə "Turan eli TV" də Gəncə və Gəncəbasar təhsil sisteminde bir sıra qanunsuzluqlar və düşündürilmiş formada törədilmiş cinayət məsələleri barədə geniş çıxış etmişəm. Çıxışında qeyd etmişəm ki, göstərdiyim bütün cinayət əməllərinə Gəncə-Daşkəsan Regional Təhsil idarəsinin müdürü Anar Qədiməliyev bilərkən törədilən cinayət əməllərinə göz yumur, əksinə həmin cinayətlərin gizlədilməsinə şərait yaradır. Məsələn, 1-ci Gəncə şəhəri 13 №-li tam orta məktəbdə 2021-2022-ci il tədris ilində, məktəbin müəllimi Zeynalova Rəfiqə Bakı şəhərində ola-ola onun adına dərs yazılmış və mənimşənilmişdir. Hətta müəllim oktyabr ayında bülletində olmuş amma sınıf jurnallarını özü yazmışdır. Anar Qədiməliyev müəllimin 65 yaşı olması ilə əlaqədar, ona yaxın adam olduğu üçün onunla dərs ilinin sonuna kimi müqavilə bağlanmışdır. Mən həmin məsələni aşkar etdikdən sonra dərhal müqaviləyə xitam vermişəm. Bu cinayəti Sabiq Regional Maliyyə idarəsi doğru düzgünlüğünü müyyənleşdirib aktlaşdırılmışdır. 2-cisi keçən dərs ilində 30 №-li orta məktəbdə məktəbin rus bölməsində 30 saat dərs deyən riyaziyyat müəllimi Solmaz müəllim büləttənə olarkən direktor müavini Tu-



fan Allahverdiyevanın əli ilə dərsləri saxtakarlıqla, məktəbin Azərbaycan bölməsində fizika laborantı işləyən, rus dilini qətiyyən bilməyən Esmira adlı qadının üstüne yazılmış və pulu mənimşənilmişdir. Bu barədə də sabiq maliyyə idaresi məsələdən agah olub deyilənə görə, mənimşənilən pulu yavaş-yavaş geri tutmuşdur. Yenə də Anar Qədiməliyev heç kimi cəzalandırmamışdır. Eyni qayda da 2021-2022-ci ilin dərs ilinin ortasında 6-ci sinifin guya bağlanılmasına adı altında, direktorun göstərişi və təkidi ilə Anar Qədiməliyevin adına məktəbin direktor müavini Leyla Nəbiyevanın əli ilə həmin sinifdə dərs deyən müəllimlərdən 500 manat qeyri-qanuni pul yiğilmiştir. Bundan əlavə Solmaz müəllim öz ərizəsinə əsasən işdən çıxıb getməsinə görə onun rus bölməsində dediyi 14 saat dərs və kant verilməmiş yenə təkrarən Azərbaycan bölməsinin müəllimi, rus dilində bilməyen Kənül Vəliyevaya verilmişdir. Əlavə olaraq rus bölməsində fizika dərsləri də gizlədilərək 14 saat dərs Azərbaycan bölməsinin müəllimi, rus dilində bilməyen Kənül Vəliyevaya verilmişdir. Əlavə olaraq rus bölməsində fizika dərsləri də gizlədilərək 14 saat dərs Azərbaycan bölməsinin müəllimi Günay müəlliməye verilmişdir. Deyilənlər görə, Kənül Vəliyevadan 400 manat və Günay müəllimədən naməlum miqdarda pul alınmışdır. 3-cü Samux Rayon Təhsil idarəsində süpürgeçi işləyən İsmayılova Məsime Arzuman qızı Fransada yaşadığını halda, neçə ay onun adına pul yanzılıb mənimşənilmişdir. Yenə də mətbuat aləmi bu işi bilən kimi Anar Qədiməliyev həmin adamın işdən çıxarılmışına göstəriş vermişdir. Təhsil idarəsinin müdürü Nurlana Həsənovaya cəza vermək əvezinə, onu yenidən Samux Rayon Təhsil Sektoruna müdir təyin etdirmişdir. Bütün bunlara baxmayaq, Anar Qədiməliyev Gəncə şəhərində iki peşəkar məktəb direktoru, onlardan 1 N-li tam orta



məktəbin direktori Mətanət Qarayevanı və 44 N-li məktəbin direktori Knyaz Suleymanovu şantaj edərək vəzifə səlahiyyətlərini aşib onları özlərini öldürmək dərəcəsinə çatdırılmışdır. Çünkü bu adama beş təmiz direktorlar, dövlətə və dövlətçiliyə, Prezidentə sədaqətlə adamlar el vermir. Çünkü bu adam SOROS-a xidmət edir. Pedaqoji işçisi olmadığına görə, təhsilə kənd təsərrüfatı prizmasından baxır. Artıq bu özbaşınalıqlarını bütün Gəncə və Gəncəbasar ictimaiyyəti bilir. Ona görə ki, son cinayətləri olan Mətanət Qarayeva ilə bağlı ağlaşılmaz cinayətləri Göy-göl Rayon Prokurorluğununda Knyaz Suleymanov barədə isə qeyri-qanuni qərəzli hərəkətləri və cinayətləri barədə Gəncə Şəhər Prokurorluğu araştırma aparır. Doğrudur, bu adam təhsil naziri Emin Əmrullayevə güvənib öz çirkin əməllerindən el çəkmir. Özü də gör nə qədər arxayınlaşdır ki, hər yerdə deyir ki, mən heç kimdən qorxmuram. Hətta Baş Prokurordan da qorxmuram. Çünkü, nazir mənim dostumdur və arxamda da durur. Həqiqətən də Emin Əmrullayev Anar Qədiməliyevin bütün cinayətlərinə göz yumur və əksinə onu durmadan müdafiə edir.

Hörmətli Kamran müəllim, yuxarıda göstərdiklərimi nəzərə alaraq, bir müəllimin kimi sizdən xahiş edirəm ki, bu məsələlərin ədaletin prinsipi əsasında yoxlatdırıb Anar Qədiməliyev haqqında ədaletli bir qərar çıxarılmasına Gəncə, Göygöl və Samux Rayon Prokurorluğun vacib və lazımı göstərişinizi verəsiniz".


Bəylər Fərhad oğlu Babayev 1946-cı il oktyabr ayının 05-də Bakıda anadan olub. I-VII siniflərdə 19 sayılı, sonra isə 44 sayılı ümümütəhsil məktəbdə oxuyub. Ailə vəziyyəti ilə bağlı əmək fəaliyyətinə başlayıb və təhsili 111 sayılı axşam fəhləgənclər məktəbində davam etdirib və burada 11-ci sinfi bitirib. 1958-ci ildən Mərkəzi Pioner və Məktəblilər Sarayının rəqs kollektivinə gəlmış və Böyükəga Məmmədovdan dərs almışdır. O da başqa yoldaşları kimi Böyükəga müəllimin rəhbəri olduğu digər rəqs ansambllarına da getmiş, kütłəvü rəqslərin daxilində bir sıra solo ifaları ilə seçilmiş, xeyli püxtələşmiş, çox konsertlərdə çıxış etmişdir. O, əsgərliyə çağrılana qədər bu kollektivlərdə yüksək həvəs və bacarıqla ifa göstərmişdir.

Bəylər Babayev 1966-1969-cu illərdə Rusiyada hərbi xidmətdə olub. Orada da rəqsden ayrılmak istəməyib. Əsgər yoldaşları olan çəçen xalqının bir neçə nümayəndəsi ilə məşqələr apararaq Azərbaycan və Qafqaz xalqlarının rəqsərini üzrə maraqlı program hazırlayaraq konsertlərə daxil edib. O, bayram konsertlərində, deputat seçkisində və kütłəvi tədbirlərdə bu programı təqdim edərək rəğbət qazanmış, vilayət rəhbərliyi və hərbi komandanlıq tərefindən tərifnamələr, təşəkkürnamələr almışdır. Onun səksi arxiv ilə tanış olduğunda xeyli maraqlı faktlar və foto-səkillərlər rastlaşdıq.

Əsgərlikdən qaydan Bəylər 3 il zərgərlik fabrikində zərger işləmişdir. Lakin bütün bu illərdə beynində, fikrində, düşüncəsinde, arzu-istəyində rəqs sənətini yaşatmış, bu işə olan sevgisi bir an da azalmamışdır. Odur ki, həmin zaman "İnşaatçılar" Mədəniyyət Sarayında Kamal Həsənovun rəqs dərnəyində məşğül olmuş, burada bal rəqs çütlüklerində oynamışdır. Kamal müəllim AzTV-də aparıcısı olduğunu rəqs verilişində hər həftə öz qrupunu ekran qarşısına çıxarırdı. Həmin qrupun tərkibində Bəylər də olmuşdur. Bu qrupun Ümumittifaq Festivalında çıxışı zamanı B.Babayev də yeddi çütlüyün birində məharətlə oynamışdır.

Bəylərin fikirlərindən: "1971-ci ildə Dövlət Rəqs Ansamblına getdim, yoxladılar, məni ora qəbul etdilər. Az vaxtda bütün programı öyrəndim. Çox maraqlı idi. Hami çalışırı, heç kəs geride qalmaq, zəif, necə deyərlər ikinci, üçüncü dərcəli rəqas olmaq istəmirdi. Kollek-

Sanatda keçən ömrü farahla xatırlayır



tivin bütün üzvlərinin hər biri yaxşı ifaçı kimi tanınmaq istəyirdi. Bizi özümüzə inam, sənətə sevgi, principallıq yaşıdadır və yetişdirirdi. Çoxu kimi mən də bu ansamblda bərkə-boşa düşdüm, formalaşdım və özümü rəqsərə görədüm, tanıdım və böyük məsliyyətə qapıldım".

B.Babayev burada səmərəli fəaliyyət göstərib, bütün kütləvi rəqslerin iştirakçısı və solisti olub. O, solo ifaları ilə hemişə özünü təsdiq etmiş, yaxşı da tanınmışdır. Bəylər 1978-ci ilin sonuna qədər bu kollektivdə dəyərli və aktiv fəaliyyət göstərib. Düzdür, o zaman bütün sololar fəxri adları olanlara verilirdi. Öks təqdirde söz-söhbətlər, narazılıq olurdu. Fəxri adları olanlar əsas soloları tələb edirdilər. Lakin ansamblin üzvləri, bu sırada Bəylər də kütləvi rəqslerin tərkibində eśl istədərək göstərir, ayrılan soloda tələb olunan hərəkətləri, enerji və dinamikanı göstərir, öz sözünü deyirdi.

B.Babayev Dövlət Rəqs Ansamblının tərkibində bir sıra ölkələrə getmişdir. O, 1973-cü ildə Avstriyada olmuşdur. Bu səfərdə eksər böyük şəhərlərdə konsertlər verilmişdir. O, 1974-cü ildə Fransaya səfər edərək həyətin tərkibində SSRİ xalq artisti Lütfiyyar İmanov, Azərbaycan SSR-in xalq artistləri İsləm Rzayev və Zeynəb Xanlarova da var idi. Fransaya Dövlət Rəqs Ansamblı bütün həyətlə getmişdir. Həmin ansamblın 1977-ci ildə Türkiye, 1978-ci ildə İraqa da səfərləri olmuş və göndərilənlərin sırasından kimin vasitəsilə B.Babayevin adı çıxarılmışdır. Cani-dildən rəqsərə bağlı olan, çalışdığı ansambla sevgisi, inamı, sədaqəti ilə çəçilən bir sənət adamına olan bu etinasızlıq, haqsızlıq təsir etməyə bilməzdi. Elə bunun təsirindən də Bəylər

kolektivdən getmişdir.

B.Babayev məşhur rəqqas, böyük təcrübəli, gözəl müəllim Əlikram Aslanovun L.Şmidt adına zavodun Mədəniyyət və Texnika Sarayında rəhbəri olduğu "Coşqun" rəqs ansamblında 1970-ci ildə fəaliyyət göstərmişdir, ustada kömək etmiş, ansamblın güclü olmasına imkan yaratmış və yaxşı sololar oynamışdır.

Onu da deməliyik ki, B.Babayev 1971-ci ildə Kamil Dadaşovun Neft və Kimya İnstitutunda rəhbərlik etdiyi, tələbələrdən ibarət "Gənclik" rəqs ansamblında oynayırdı. Onu ora K.Dadaşov şəxsən özü dəvət etmişdi. Həmi dövrədə "Cənclik" respublikamızda və ondan kənarda məşhurlaşmışdı, festivallarda, baxış-müsabiqələrdə çıxış edirdi. Ansambl tam formada idi. Bu

ləri ifa etdi. Azərbaycan rəqsləri hər yerdə öz təntənəsi ilə sevilir, öz möhürü vurur və maraq oyadır. Həmimiz fərəh və qürur hissə keçirirdik".

Rəqsərə dərin həvəs B.Babayevi təhsil almağa da sövq etmişdir. O, 1972-1975-ci illerde Bakı Xoreoqrafiya Məktəbinde oxumuş, xalq rəqsləri ansamblının artisti ixtisasına yiyələnmişdir. Sonralar çox məşhur sənətkarlarla çevrilən Alim Zeynalov və Qəhrəman Nəsirov da BXMD Bəylərlə eyni dövrə təhsil alıblar.

Rəqsərə vurğun bu insan İ.Əbilov adına Mədəniyyət Mərkəzində Arif Hüseynovun rəhbərlik etdiyi çox populyar "Könül" rəqs ansamblında 1983-cü ilə qədər sənət fəaliyyətində olmuşdur. O, bu ansamblın tərkibində Ameri-

man bu teatrda üç rəqqas, üç rəqqasərə çalışırı. Baletmeyster xalq artisti Roza Cəlilova idi. Bəylər bu kollektivin tərkibində Almaniyyada və Azərbaycanın eksər bölgələrində çıxış etmişdir.

B.Babayev rəqs dərnəyinin rəhbəri kimi də özünü doğrultmuşdur. 1983-1985-ci illərdə L.Şmidt adına zavodun Mədəniyyət və Texnika Sarayında "Coşqun" ansamblı üçün hazırlanın az yaşılı uşaqlarla məşğələli işlər görmüş, onların qol-qanad açmasına şərait yaratmış və hər birində rəqsərə həvəs oyatmışdır.

B.Babayev Rəqs Ansamblından sonra Bakı kondisionerlər zavodunda çalışmışdır. Bu iş yerində də rəqs onu izləmişdir. Buradan xarici dövlətlərə səfər üçün SSRİ xalq artisti Lütfiyyar İmanov dəvət olunmuşdu. Bu zavodun bədii özfəaliyyət qrupları ilə yaxşı program hazırlanmışdı. Bəylər özü üçün "Coban" rəqslərini və bir qızla rəqs etmək üçün "Nazələmə" hazırlamışdı. Bu solo rəqslər programda xüsusi əhəmiyyət daşıyırı. Səfər 1983-cü ildə 25 gün ərzində Yuqoslaviya və Macarıstanaya olmuşdu. Həmin səfəri Bəylər ində xatırlayırlar. Onun xatirelərində: "Bizi gəzintilərə, memarlıq abidələri olan yerlərə, muzeylərə aparırdılar. Çox maraqlı bir yerə də, dağdakı, divarlarından, tavanından, kūnc-bucağından buzlar sallanan mağaraya da aparmışdılar. Nisbətən dərinliklərə gedəndə, Lütfiyyar İmanov oxumağa başladı. Onun gur, möhtəşəm səsi mağarada divarlara dəyərək əks-səda yaradır və qeyri-adi səsləndirdi. Dünyanın müxtəlif yerlərindən gələn turistlər, bizi ekskursiyaya aparanlar alqışlar yağdırırdılar. Çox maraqlı bir səhne alındı. Həqiqətən çox təsirli idi... Əslində bu Azərbaycan incəsənətinin təntənəsi idi".

Xalq artisti Roza Cəlilova Respublika Yaradıcılıq Evində yaradıldığı "Gülüstan" folklor ansamblına Bəylər Babayevi də dəvət etmişdi. Bəylər bu ansamblın tərkibində 1989-1990-ci illərdə Türkiyədə, sonrakı dövrədə isə İraqda və Amerikada verilən konsertlərdə kütləvi rəqslərin solistlərindən biri idi. Amerikadakı festivalda "Gülüstan"ın çox maraqlı konserti olmuşdu. O, 1995-ci ilə qədər bu kollektivlə yaradıcılıq əlaqələri qurmuşdur.

Sənətşünaslıq üzrə felsəfə doktoru Əhsən Rəhmanlı



cəhetlər Bəyləri ora cəlb etmişdi.

B.Babayev: "Gənclik" rəqs ansamblı ilə 1971-ci ildə Bolqarıstanda keçirilən Tələbə və Gənclərin XI Beynəlxalq Festivalında çıxış etdi. 22 günlük səfərimizdə ölkənin dörd şəhərində olduq, "Azərbaycan süütası"nı və milli rəqslərimizdən nümunə-

kanın bəzi yerlərində, digər dövlətlərdə çıxış etmişdir. Nikaragua səfərində bu həyətin tərkibində xanəndə Səxavət Məmmədov (1953-1991) və Qəndab Quluyeva (1949-2017) da olmuşdu.

B.Babayev 1983-1985-ci illərdə Dövlət Muğam Teatrinin rəqqası olmuşdur. O za-